

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**Konsolidə edilmiş maliyyə hesabatları və müstəqil
auditorların rəyi**

31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
Konsolidasiya edilmiş maliyyə hesabatları və müstəqil auditorların hesabatı

MÜNDƏRİCAT

	Səhifə
31 DEKABR 2017-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN HESABATI	2-3
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT	4
KONSOLIDƏ EDİLMİŞ MƏCMUU GƏLİR HAQQINDA HESABAT	5
KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT	6
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT	7-8
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR	9-65

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

31 DEKABR 2017-CI İL TARİXİNƏ

(Azərbaycan Manatı ilə)

Bu bəyannamə "Azərbaycan Sənaye Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Bank") və onun törəmə müəssisələrinin (birlikdə "Qrup") konsolidə edilmiş maliyyə hesabatları ilə bağlı Qrup rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə Qrupun maliyyə vəziyyətini, əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri əks etdirən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına ("BMHS") uyğun konsolidə edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Mühasibat uçotu siyasəti daxil olmaqla, məlumatları müvafiq, etibarlı, müqayisə edilə bilən və başa düşülən bir şəkildə təqdim edilməsi;
- Maliyyə hesabatlarının BMHS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Qrup işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Qrup daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq düzgün hazırlanması və Qrupun maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2017-ci il tarixinə olan maliyyə hesabatları 30 Aprel 2018-ci il tarixində Qrupun İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti tərəfindən:

Doğan Tandoğan
İdarə Heyətinin Sədri



Sarvan Mikayılov
Baş mühasib/
Maliyyə Departamentinin Müdürü

Tarix : 30 Aprel 2018-ci il
Bakı, Azərbaycan Respublikası

Tarix : 30 Aprel 2018-ci il
Bakı, Azərbaycan Respublikası



Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan

Damirchi Tower

22nd floor

37 Khojali Avenue

Baku, Azerbaijan

T. +994 12 4047537

+994 12 4047538

F. +994 12 4047543

E. info@az.gt.com

www.grantthornton.az

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına:

Konsolidə edilmiş maliyyə hesabatlarının auditi üzrə hesabat

Rəy

Biz “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2017-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il, məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin xülasəsindən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarına edilmiş qeydlərin audit yoxlamasını apardıq.

Bizim rəyimizcə, konsolidə edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qrupun 31 Dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Konsolidə Edilmiş Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblər üçün Əxlaq Kodeksi üzrə Beynəlxalq Əxlaq Standartları Şurasının (IESBA) prinsiplərinə uyğun olaraq Qrupdan ayrıyıq və digər əxlaq öhdəliklərimizi bu tələblər və IESBA Kodeksi əsasında həyata keçirmişik. Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutları əldə etmişik.

Rəhbərliyin və konsolidə edilmiş maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya səhvlərdən qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədi ilə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatları hazırlayarkən rəhbərlik Qrupun daimilik prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın daimilik prinsipindən istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Qrupun maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Müstəqil auditorların hesabatı

Konsolidə edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu konsolidə edilmiş maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurların hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Qrupun daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik. Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Qrupun davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda konsolidə edilmiş maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Qrupun işində davamlılıq prinsipini poza bilər.
- Konsolidə edilmiş maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin konsolidə edilmiş hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.
- Konsolidə edilmiş maliyyə hesabatları üzrə rəy bildirmək üçün Qrup daxilində qurum və ya biznes fəaliyyətlərinin maliyyə məlumatları ilə bağlı kifayət qədər və müvafiq audit dəlili toplayırıq. Biz Qrupun audit yoxlamasının istiqamətləndirilməsi, nəzarəti və icrası üzrə məsuluq. Audit rəyimizə görə tam məsuliyyət daşıyıq.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zaman daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



Grant Thornton

30 Aprel 2018-ci il

Bakı, Azərbaycan Respublikası

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MƏCMUU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
AKTİVLƏR			
Pul vəsaitləri və Azərbaycan Respublikasının Mərkəzi Bankında yerləşdirilmiş vəsaitlər	4	17,471,662	27,216,103
Banklardan alınacaq vəsaitlər	5	616,918,094	453,652,297
Müştərilərə verilmiş kreditlər və avanslar	6	289,887,553	287,790,909
Satılabilən investisiyalar	7	2,040,380	2,040,380
Asılı müəssisələrə investisiya qoyuluşu	8	3,989,986	4,137,736
Əmlak və avadanlıq	9	832,081	1,014,999
Qeyri-maddi aktivlər	10	2,417,535	2,715,766
Təxirə salınmış vergi aktivləri	24	174,970	-
Müsadirə edilmiş aktivlər	11	310,781	142,208
Digər aktivlər	12	2,553,131	1,329,323
CƏMİ AKTİVLƏR		936,596,173	780,039,721
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı öhdəlik	13	-	10,000,000
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	14	208,012,409	248,753,131
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	15	644,352,233	441,887,625
Təxirə salınmış vergi öhdəliyi	24	-	42,554
Mənfəət vergisi üzrə öhdəlik	24	-	24,985
Digər öhdəliklər	16	1,714,971	1,139,433
CƏMİ ÖHDƏLİKLƏR		854,079,613	701,847,728
KAPİTAL:			
Bankın səhmdarlarına aid edilən kapital:			
Səhmdar kapitalı	17	60,000,000	60,000,000
Xəzinə səhmləri	17	(344,900)	(344,900)
Bölüşdürülməmiş mənfəət		22,861,460	18,536,893
CƏMİ KAPİTAL		82,516,560	78,191,993
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		936,596,173	780,039,721

İdarə Heyəti tərəfindən:

Doğan Tandoğan
İdarə Heyətinin Sədri

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası

Sarvan Mikayılov
Baş mühasib/
Maliyyə Departamentinin Müdürü

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası



1-31-ci qeydlər konsolidə edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MƏCMUU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Faiz gəlirləri	18	24,456,530	18,386,037
Faiz xərcləri	18	(14,052,345)	(9,488,928)
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar bərpa olunmamışdan əvvəl xalis faiz gəliri		10,404,185	8,897,109
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların təmin olunması	19	(1,331,006)	(3,264,481)
Xalis faiz gəliri		9,073,179	5,632,628
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir	20	2,771,977	5,985,278
Haqq və komissiya gəlirləri	21	3,364,218	2,347,528
Haqq və komissiya xərcləri	22	(1,782,647)	(1,320,887)
Asılı müəssisələrə investisiyadan əldə edilən zərənin payı	8	(147,750)	(307,750)
Müsadirə edilmiş girovların dəyərsizləşmə zərəri üzrə bərpa olunması/(ehtiyat)	11	769,831	(324,670)
Digər gəlirlər		1,365	257,366
Digər xərclər		(130,979)	(286,194)
Xalis qeyri-faiz gəlirləri		4,846,105	6,350,671
Əməliyyat gəlirləri		13,919,194	11,983,299
Əməliyyat xərcləri	23	(8,837,071)	(7,415,794)
Mənfəət vergisindən əvvəlki mənfəət		5,082,123	4,567,505^x
Mənfəət vergisi xərcləri	24	(757,556)	(1,183,816)
İl üzrə xalis mənfəət		4,324,567	3,383,689
CƏMİ MƏCMUU GƏLİR		4,324,567	3,383,689
HƏR SƏHM ÜZRƏ GƏLİR	25	0.072	0.056

İdarə Heyəti tərəfindən:

Doğan Tandoğan
İdarə Heyətinin Sədri

Sarvan Mikayılov
Baş mühasib/
Maliyyə Departamentinin Müdürü

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası

1-31-ci qeydlər konsolidə edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2016-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	Səhmdar kapitalı AZN	Xəzinə səhmləri AZN	Bölüşdürülməmiş mənfəət AZN	Cəmi capital AZN
31 dekabr 2015-ci il	17	60,000,000	(344,900)	15,153,204	74,808,304
Cəmi məcmu gəlir		-	-	3,383,689	3,383,689
31 dekabr 2016-cı il	17	60,000,000	(344,900)	18,536,893	78,191,993
Cəmi məcmu gəlir		-	-	4,324,567	4,324,567
31 dekabr 2017-ci il	17	60,000,000	(344,900)	22,861,460	82,516,560

İdarə Heyəti tərəfindən:

Doğan Tandoğan
İdarə Heyətinin Sədri

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası

Sarvan Mikayılov
Baş mühasib/
Maliyyə Departamentinin Müdürü

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası



1-31-ci qeydlər konsolidə edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(DAVAMI)
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PULVƏSAİTLƏRİ:			
Mənfəət vergisindən əvvəl il üzrə mənfəət		5,082,123	4,567,505
<i>Düzelisələr:</i>			
Faiz gətirən aktivlərin dəyərsizləşmə zərəri üzrə (ehtiyaların bərpası)/təmin edilməsi ehtiyat	19	(507,867)	3,374,426
Qarantıya üzrə ehtiyatın (bərpası)/təmin olunması	19	(26,348)	34,993
Müsadirə edilmiş girovların dəyərsizləşmə zərəri üzrə (ehtiyatın bərpası)/təmin edilməsi ehtiyat	11	(769,831)	324,670
Bank təminatlından alınacaq vəsaitlər üzrə ehtiyat	5	1,865,221	(144,938)
Kreditlər üzrə ödənilmiş faizlər		1,903,611	366,111
Asılı müəssisələrə investisiyadan əldə edilən zərərin payı	8	147,750	307,750
Əmlak və avadanlıqların köhnəlməsi	9	444,481	475,479
Qeyr-maddi aktivlərin amortizasiyası	10	299,272	141,211
Girov götürülmüş əmlakların satışından zərər		2,506	35,609
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		8,440,918	9,482,816
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:			
Əməliyyat aktivlərində azalma/(artma):			
Azərbaycan Respublikası Mərkəzi Bankında minimal ehtiyat depozitləri	4	(2,261,736)	(939,460)
İlkin ödəniş müddəti 90 gündən artıq olmamaqla digər banklardan alınacaq vəsaitlərdə dəyişiklik	4.1	284,998,200	(191,662,946)
Banklardan alınacaq vəsaitlər	5	(166,724,130)	(25,369,356)
Müştərilərə verilmiş kreditlər və avanslar	6	(1,588,777)	(128,828,096)
Müsadirə edilmiş aktivlər	11	601,258	59,286
Digər aktivlər	12	(1,018,483)	2,224,676
Əməliyyat öhdəliklərində (azalma)/artma:			
AR MB-dan alınmış kredit	13	(10,000,000)	-
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	14	(14,068,500)	80,025,386
Banklara ödənilmiş kreditlər	14	(26,672,222)	-
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	15	202,464,608	10,567,977
Digər öhdəliklər	16	601,886	(857,641)
Vergidən əvvəl əməliyyat fəaliyyətindən daxil olan/ (istifadə olunan) olan pul vəsaitləri		266,332,104	(254,780,174)
İl ərzində alınmış kreditlər üzrə ödənilmiş faiz xərcləri		(1,903,611)	(305,000)
Ödənilmiş mənfəət vergisi	24	(1,205,390)	(996,584)
Əməliyyat fəaliyyətindən daxil olan/ (istifadə olunan) xalis pul vəsaitləri		271,664,021	(246,598,942)
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
İnvestisiyadan asılı müəssisələrdə istifadə	8	-	408,000
Əmlak və avadanlıqlar üzrə ödəniş	9	(264,069)	(229,196)
Daşınmaz əmlak üzrə ödəniş	10	(1,041)	(2,178,032)
İnvestisiya fəaliyyətindən istifadə olunan xalis pul vəsaitləri		(265,110)	(1,999,228)

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(DAVAMI)
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Pul və pul vəsaitlərinin ekvivalentlərində xalis artma/(azalma)		271,398,911	(248,598,170)
Pul və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	4.1	59,946,227	308,544,397
Pul və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	4.1	331,345,138	59,946,227

İdarə Heyəti tərəfindən:

Doğan Tandoğan
İdarə Heyətinin Sədri

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası



Sarvan Mikayılov
Baş mühasib/
Maliyyə Departamentinin Müdürü

Tarix : 30 Aprel 2018-ci il
 Bakı, Azərbaycan Respublikası

1-31-ci qeydlər konsolidə edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

1. HÜQUQİ STATUS VƏ ƏMƏLIYYATLARIN TƏBİƏTİ

“Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyəti (“Bank”) 1996-cı ildə Azərbaycan Respublikasında təsis edilmişdir. Bank kommersiya xidmətləri göstərmək üçün qeydiyyatdan keçmiş və 28 sentyabr 1996-cı il tarixindən 241 sayılı bank lisenziyası əsasında fəaliyyət göstərir. Bank, əvvəlcə “Kaspian İnvestisiya Bankı” kimi yaradılmış və 2 iyun 1998-ci ildə “Kapital İnvestisiya Bankı” (“Cİ Bank”) olaraq adlandırılmış və 28 mart 2006-cı ildə Bank özünün hüquqi statusunu Açıq Səhmdar Cəmiyyətinə dəyişmişdir. 30 noyabr 2006-cı ildə Bank öz adını “Azərbaycan Sənaye Bankı”-na dəyişmişdir. Bankın əsas fəaliyyətinə kommersiya fəaliyyəti, kreditlərin və zəmanətlərin verilməsi, qiymətli kağızların və xarici valyutaların alqı-satqısı daxildir. 31 dekabr 2017-ci ildə Bankın Azərbaycan Respublikasında müvafiq olaraq 6 filialı (31 dekabr 2016: 6 filialı) fəaliyyət göstərmişdir. Bankın qeydiyyatdan keçmiş ünvanı aşağıdakı kimidir: Zərifə Əliyeva küçəsi 3, Bakı 1005, Azərbaycan.

Bank, maliyyə hesabatlarında konsolidə edilmiş aşağıdakı bigə törəmə təşkilatlardan ibarət olan qrupun (“Qrup”) ana müəssisəsidir:

Törəmə

Adı	Fəaliyyət göstərdiyi ölkə	Səhm payların səhmdarlara görə bölgüsü/səsvermə hüququ		Nizamnamə kapitalı AZN		Əməliyyat növü
		2017	2016	2017	2016	
Azərbaycan Sənaye Lizing MMC	Azərbaycan Respublikası	100%	100%	1,000,000	1,000,000	Lizing

Asılı

Adı	Fəaliyyət göstərdiyi ölkə	Səhm payların səhmdarlara görə bölgüsü/səsvermə hüququ		Nizamnamə kapitalı AZN		Əməliyyat növü
		2017	2016	2017	2016	
Azərbaycan Sənaye Sığorta ASC	Azərbaycan Respublikası	25%	25%	2,750,000	2,750,000	Sığorta

“Azərbaycan Sənaye Lizing” MMC Azərbaycan Respublikasında 20 aprel 2004-cü il tarixində qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyət “Cİ Lizing” MMC kimi yaradılmış və daha sonra 6 fevral 2007-ci il tarixində adını “Azərbaycan Sənaye Lizing” MMC-yə dəyişmişdir. Cəmiyyətin əsas fəaliyyəti maliyyə lizingi əməliyyatlarından ibarətdir. Cəmiyyətin dövlət qeydiyyatından keçmiş ünvanı aşağıdakı kimidir: Zərifə Əliyeva küçəsi 3, Bakı AZ 1005, Azərbaycan Respublikası.

“Azərbaycan Sənaye Sığorta” ASC 17 dekabr 1996-cı ildə Azərbaycan Respublikasında açıq səhmdar cəmiyyəti olaraq qeydiyyatdan keçmişdir. Cəmiyyət “Cİ Sığorta” ASC kimi yaradılmış və 12 mart 2007-ci ildə adını “Azərbaycan Sənaye Sığorta” ASC-yə dəyişdirilmişdir. Cəmiyyətin əsas fəaliyyəti sığorta xidmətlərindən ibarətdir. Cəmiyyət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən 30 mart 2007-ci il tarixli sığorta lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin sığorta fəaliyyətinə məhdudlaşmaq şərtilə qarqo, əmlak, bədbəxt hadisə, tibb, üçüncü tərəflərin öhdəlikləri, avtomobil sığortası və təkrarsığorta xidmətləri daxildir. Cəmiyyətin dövlət qeydiyyatından keçmiş ünvanı aşağıdakı kimidir: H. Seyidbəyli küç. 122, “Gümüş Plaza” iş mərkəzi, Bakı, Azərbaycan.

30 dekabr 2009-cu il tarixində “Anadolu Investment Kompani” MMC “Azərbaycan Sənaye Sığorta” ASC-nin 2,000,000 manat məbləğində yeni buraxılmış səhmlərini almış və Cəmiyyət səhmlərinin 50%-nə sahib olmuşdur. 31 dekabr 2011-ci ildə Bank səhmlərin qalan 50%-nə (45% birbaşa yolla və 100%-li törəmə şirkəti Azərbaycan Sənaye Lizing MMC vasitəsilə 5% dolay yolla) sahib olaraq Cəmiyyətin əməliyyatları üzərində nəzarətə malik olmuşdur. 2012-ci ilin dekabr ayında Bank “Azərbaycan Sənaye Sığorta” MMC-də sahib olduğu öz hissələrinin 20%-ni 1,632,000 AZN məbləğində “Anadolu Investment Kompani” MMC-yə satmışdır (olan nəzarəti 30% aşağı salmışdır). Buna baxmayaraq, Bank Cəmiyyətin əməliyyatları üzərində əhəmiyyətli təsirə malikdir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

1. HÜQUQİ STATUS VƏ ƏMƏLİYYATLARIN TƏBİƏTİ

2016-cı ilin sentyabr ayında Qrup Azərbaycan Sənaye Sığorta ASC-dəki səhmlərinin 5%-ni 550,000 manat qarşılığında Anadolu İnvestisiya Şirkəti MMC-yə satmışdır (səhmlərin həcmi 25%-ə enmişdir)

31 dekabr 2017-cı və 2016-cı il tarixlərinə aşağıdakı səhmdarlar Qrupun buraxılmış səhmlərinə sahib olmuşlar:

	2017	2016	2017	2016
Səhmdar:			AZN	AZN
Anadolu Investment Kompani MMC	98.4252%	94.2517%	59,055,100	56,551,000
Gözal Kurt Leyla	1.0000%	-	600,000	-
Azərbaycan Sənaye Lizinq MMC	0.5748%	0.5748%	344,900	344,900
Azərbaycan Sənaye Sığorta ASC	-	5.1735%	-	3,104,100

14 avqust 2017-ci il tarixində Azərbaycan Sənaye Sığorta ASC 600,000 və 2,504,000 AZN məbləğində olan buraxılmış səhmlərini müvafiq olaraq Leyla Kurt Gözal və Anadolu Investment Kompany MMC-yə satmışdır.

31 dekabr 2017-cı və 2016-cı il tarixlərinə Qrupun son nəzarətçi tərəfi Leyla Kurt Gozal olmuşdur.

BMHS-ə uyğunluq haqqında bəyanat

Bu konsolidə edilmiş maliyyə hesabatları Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSŞ) tərəfindən dərc edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri üzrə Komitə (BMHŞK) tərəfindən nəşr edilmiş Şərhlər əsasında hazırlanmışdır.

2. STANDARTLAR, ŞƏRHLƏR VƏ DÜZƏLİŞLƏR

2.1 Standartlar, şərhlər və 2017-ci ildə qüvvədə olan mövcud standartlara düzəlişlər

1 yanvar 2017-ci il tarixində və bu tarixdən sonra başlayan uçot dövrlərinə tətbiq edilən və Bank tərəfindən qəbul edilmiş aşağıdakı müvafiq yenidən baxılmalar və mövcud standartlara düzəlişlər Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası ("BMUSŞ") tərəfindən buraxılmışdır:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
MBHS 12	Digər müəssisələrdə iştirak paylarının açıqlanması	Yanvar 1, 2017
MUBS 7	Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	Yanvar 1, 2017
MUBS 12	Mənfəət vergisi	Yanvar 1, 2017

2. STANDARTLAR, ŞƏRHLƏR VƏ DÜZƏLIŞLƏR

2.2 Qüvvəyə hələ də minməmiş və Bank tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhələr və mövcud standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar, şərhələr və mövcud standartlara düzəlişlər Bank tərəfindən hələ qəbul edilməmişdir:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
MBHS 9	Maliyyə alətləri-Əlavələr	Yanvar 1, 2018
MBHS 15	Müştərilərlə müqavilələr üzrə gəlirlər-Yeni	Yanvar 1, 2018
MUBS 28	Asılı müəssisələrlə və birgə müəssisələrlə investisiya qoyuluşları	Yanvar 1, 2018
MBHS 16	İcarələr	Yanvar 1, 2019

Rəhbərlik bütün müvafiq bəyanatların bəyanatın qüvvəyə minmə tarixindən sonra başlayan ilk dövr üzrə Şirkətin uçot siyasətlərində qəbul ediləcəyini gözləyir. Qüvvəyə hələ də minməmiş müvafiq yeni standartlar, düzəlişlər və şərhələr haqqında məlumat aşağıda göstərilir. Şirkətin rəhbərliyi bu yeni və yenidən baxılmış standartların Şirkətin maliyyə hesabatlarına təsirini qiymətləndirəcək.

9 sayılı BMHS “Maliyyə Alətləri” – Düzəliş (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

1 iyul 2014-cü il tarixində Beynəlxalq Maliyyə Uçotu Standartları Komitəsi maliyyə alətləri layihəsi üzrə bütün mərhələləri əks etdirən BMHS-in “Maliyyə alətləri” adlı 19 sayılı standartının son variantını dərc etdirdi və bu, BMUS-in “Maliyyə alətləri: Tanınma və Qiymətləndirmə” adlı 39 sayılı standartını və BMHS-in 9 sayılı standartının bütün əvvəlki variantlarını əvəz etmiş oldu. Standart təsnifləşdirmə və qiymətləndirmə, dəyərsizləşmə və hedcinq uçotu üçün yeni tələbləri əks etdirməkdədir.

Təsnifləşdirmə və Qiymətləndirmə

Maliyyə aktivləri müqavilə üzrə pul vəsaitlərinin hərəkətinin xarakteri çərçivəsindəki biznes modelinə istinadən təsnif edilir. BMHS-in 9 sayılı standartının 2014-cü il variantı müəyyən borc alətləri üçün “sair məcmu gəlirlə tanınan ədalətli dəyər” kateqoriyasını əks etdirməkdədir. Maliyyə öhdəlikləri BMUS-in 39 sayılı standartına əsasən analoji qaydada təsnifləndirilir. Lakin müəssisənin öz kredit riskinin qiymətləndirilməsinə aid olan tələblərdə müxtəlifliklər mövcuddur.

Dəyərsizləşmə

BMHS 9-un 2014-cü il versiyası maliyyə aktivlərinin dəyərsizləşməsinin ölçülməsi üçün "gözlənilən kredit itkisi" (GKİ) modelini təqdim edir, belə ki, kredit itkisi tanınmadan əvvəl baş vermiş kredit hadisəsinin artıq olması zəruridir deyil. Yeni dəyərsizləşmə rejimi, amortizasiya olunmuş dəyərle ölçülmüş maliyyə aktivlərinə gələcəkdə tətbiq ediləcək. 9 №-li BMHS-a əsasən, zərərin ödənilməsi hesabat tarixində maliyyə aktivinin kredit riskinə əsasən ölçülür.

GKİ modeli ilkin tanınmadan sonra kredit riskinin əhəmiyyətli dərəcədə artdığı yerdə daha çox itki faizi tətbiq edəcəkdir. Müəssisə, hesabat tarixində aktivin kredit riskinin aşağı olması halında, maliyyə aktivinin kredit riskinə əhəmiyyətli dərəcədə artmamış olduğunu müəyyən edə bilər. Qiymətləndirilmiş GKİ faktiki kredit itkisi təcrübəsi əsasında hesablanacaq. Qrup, əlaqəli tərəflər də daxil olmaqla müxtəlif növ müştərilər üçün GKİ dərəcələrinin hesablanmasını həyata keçirəcəkdir.

2. STANDARTLAR, ŞƏRHLƏR VƏ DÜZƏLİSLƏR

2.2 Qüvvəyə hələ də minməmiş və Bank tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Hedcinq uçotu

Hedcinq edilən maliyyə və qeyri-maliyyə risklərinə məruz qalmalar zamanı subyektlər tərəfindən həyata keçirilən risklərin idarəedilməsi fəaliyyəti ilə daha sıx əlaqə üçün hazırlanmış yeni hedcinq uçotu modelini əks etdirir.

Tanınmanın dayandırılması

Maliyyə aktivlərinin və öhdəliklərinin tanınmasının dayandırılmasına dair tələblər 39 sayılı BMUS-dən götürülmüşdür.

BMHS 9, 1 yanvar 2018-ci il tarixindən və ya ondan sonra başlayan hesabat dövrlər üçün, erkən tətbiq edilməsinə icazə verilir. Retrospektiv tətbiq tələb olunur, lakin müqayisə məlumatları məcburi deyil. BMHS 9 (2009, 2010 və 2013) əvvəlki versiyalarının erkən tətbiqi ilkin müraciət tarixinin 2015-ci il fevral ayının 1-ə qədər olduğu halda icazə verilir.

Rəhbərlik Bankın maliyyə hesabatları üzərində bu yenidən hazırlanan standartın təsirini daha sonra qiymətləndirəcəkdir.

15 sayılı BMHS “Müştərilərlə müqavilələrdən gəlirlər” – Yeni (1 yanvar 2018-ci il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

15 sayılı BMHS müştərilərlə bağlanmış müqavilələrdən yaranan gəlirlərin uçota alınmasında istifadə etmək üçün müəssisələr üçün hərtərəfli beş-addım modelini yaradır. O aşağıdakı gəlir standartlarını və onlara dair şərtləri əvəz edəcək:

- 18 sayılı BMUS *Gəlir*;
- 11 sayılı BMUS *Tikinti Müqavilələri*;
- 13 sayılı BMHŞK *Müştərilərin Loyalti Proqramı*;
- 15 sayılı BMHŞK *Daşınmaz Əmlak Tikintisi üzrə Müqavilələr*;
- 18 sayılı BMHŞK *Müştərilərdən Aktivlərin Köçürülməsi*; və
- 31 sayılı SŞK *Reklam xidmətləri cəlb olunmaqla Gəlir-Barter əməliyyatları*.

Modeldəki beş addım aşağıdakılardır:

- Müştəri ilə müqaviləni müəyyənlişdirmək;
- Müqavilədə icra öhdəliklərini müəyyənlişdirmək;
- Əməliyyat qiymətini müəyyən etmək;
- Müqavilədə əməliyyat qiymətinin icra öhdəliklərinə ayrılması; və
- Müəssisə icra öhdəliyindən qane olan zaman gəliri tanımaq.

Göstəriş həmçinin, tanınmış gəlir, işin gedişi zamanı yaranmış dəyişikliklərin uçota alınması, müqavilənin bağlanması və yerinə yetirilmə xərcləri və digər əlaqəli məsələlərlə bağlı mövzularla təmin olunub. Eyni zamanda gəlirlə bağlı yeni açıqlamalar da təqdim edilib.

Qrupun rəhbərliyi BMHS 15-in bu maliyyə hesabatlarına təsirinin qiymətləndirilməsi prosesindədir. Buna görə, təsir hesabat tarixində olduğu kimi tanınmır. Bununla yanaşı, rəhbərlik BMHS 15-ə keçid rejiminə keçidini tətbiq etmək niyyətindədir.

2. STANDARTLAR, ŞƏRHLƏR VƏ DÜZƏLIŞLƏR

2.2 Qüvvəyə hələ də minməmiş və Bank tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

28 sayılı BMUS Birlik və birgə müəssisələrdə investisiya (1 yanvar 2018 tarixində başlatılan və ya bunda sonrakı uçot dövrü üzrə qüvvədədir)

Birgə kapital təşkilatı və ya digər kvalifikasiyalı qurum birliklərdəki və birgə müəssisələrdəki investisiyalarını gəlir və itki yolu ilə ölçmək üçün ilk mərhələdə investisiya ilə investisiya prinsipini əsas götürə bilər. Özü investisiya təşkilatı olmayan qurum investisiya təşkilatı olan hər hansı birlik və ya birgə müəssisədə maraqlıdırsa, investisiya təşkilatı birliyinin və ya birgə müəssisəsinin törəmələrdəki maraqlarına şamil olunan real dəyər ölmə prinsipini tətbiq etməyi seçə bilər. Bu seçim (a) investisiya təşkilatı birlik və ya birgə müəssisəsi ilk tanıdığı; (b) birlik və ya birgə müəssisə investisiya təşkilatı olduğu və (c) investisiya təşkilatı qurum və ya birgə müəssisə ilk dəfə təsisçi şirkət olduğu zaman hər investisiya təşkilatı birlik və ya birgə müəssisə üçün ayrıca edilir.

16 sayılı BMHS İcarə - Yeni (1 yanvar 2019-cu il tarixi və ya ondan sonrakı mühasibat uçotu dövrü üçün qüvvədə olan)

16 sayılı BMHS "İcarə" – BMHS-ə uyğun maliyyə hesabatları təqdim edən icarə əməliyyatlarını necə tanımaq, ölçmək, təqdim etmək və açıqlamaq lazım olduğunu izah edir. Standart vahid icarə mühasibat modeli təqdim edir və icarədarın 12 ay və ya daha az müddətə olan icarələr və ya azqıymətli aktivlərdən başqa bütün icarələri aktiv və ya öhdəlik kimi tanımasını tələb edir. 16 sayılı BMHS-ə dəyişmədən əvvəlki standart olan 17 sayılı BMUS-da olduğu kimi standartın icarə verənə münasibəti olduğu kimi dəyişməz qalır, icarə verən icarəni maliyyə və ya əməliyyat icarəsi kimi təsnifləşdirməyə davam edir.

Rəhbərlik bu düzəliş edilmiş standartın Qrupun maliyyə hesabatlarına təsirini daha sonra qiymətləndirməlidir.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.1 Təqdimatın əsasları

Bu maliyyə hesabatları hər bir aktiv, öhdəlik, mənfəət və xərc üzrə BMHS tərəfindən müəyyən olunmuş ölçü əsaslarından istifadə edilməklə hazırlanıb. Ölçmənin əsasları aşağıda mühasibat prinsiplərində daha ətraflı təsvir edilib.

Maliyyə hesabatlarının BMHS-ə uyğun hazırlanması rəhbərlikdən mühasibat uçotunun prinsiplərinin tətbiqinə, bəyan edilmiş aktivlər, öhdəlik, gəlir və xərc məbləğlərinə təsir edə biləcək mühakimələr yürütməyi, hesablamlar aparmağı, fərziyyələr irəli sürməyi tələb edir. Faktiki nəticələr mühakimələrdən fərqli ola bilər. Hesablamlar və onların əsasını təşkil edən fərziyyələr davamlı olaraq təkrar nəzərdən keçirilir. Mühasibat hesablamlarına düzəlişlər hesablamanın nəzərdən keçirildiyi dövr və təsir altında qala biləcək gələcək dövrlər üçün qəbul edilir. Mühasibat siyasətlərin tətbiqində qeyri müəyyənliyin ehtimal edilməsi üçün tanınan məbləğlərə mühüm təsiri edəcək məlumatlar və səciyyəvi fərziyyələr maliyyə hesabatların 3.15-cı qeydində açıqlanır. Qrup maliyyə vəziyyəti haqqında hesabatını likvidlik ardıcılığı ilə geniş şəkildə təqdim edir. Maliyyə vəziyyəti haqqında hesabatın verilməsi tarixindən sonra 12 ay ərzində (cari) və 12 aydan çox müddət (uzun-müddətli) ərzində əvəzləşdiriləcək və ya ödəniləcək məbləğlər üzrə təhlili 30 sayılı Qeyddə göstərilir.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis məbləğ əsasında hesablaşmalar aparılması, yaxud da eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduqda bir-birinə qarşı əvəzləşdirilir, xalis məbləği isə maliyyə vəziyyəti haqqında hesabatda bildirilir. Hər hansı mühasibat uçotu standartı və ya şərh ilə tələb olunmayınca və ya yol verilməyincə, və Qrupun mühasibat uçotu.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.2 Konsolidasiyanın əsasları

Qrup maliyyə hesabatları ana və törəmə müəssisini 31 Dekabr 2017-ci il tarixinə konsolidə edir. Nəzarət o zaman həyata keçirilir ki

- Təsis müəssisə investor üzrə iqtidara malikdir
- Müəssisə sərmayə qoyulan müəssisənin fəaliyyətlərindən müxtəlif sərmayə əldə etməyə məruzdur və ya hüququna malikdir
- Törəmə müəssisəsinin mənfəətinə təsir edə biləcək səlahiyyəti istifadə etməyə qadirdir.

Lazım olduqda, törəmə müəssisələrdə tətbiq edilən mühasibat uçotu qaydalarının Qrupdakı digər müəssisələr tərəfindən istifadə olunan mühasibat uçotu qaydalarına uyğunlaşdırılması üçün törəmə müəssisələrinin maliyyə hesabatlarına düzəlişlər edilir. Qruparası bütün əməliyyatlar, qalıqlar, gəlir və xərclər konsolidasiya zamanı tam çıxarılır.

3.3 Asılı müəssisələrə investisiya qoyuluşları

Qrupa əhəmiyyətli dərəcədə təsiri olan müəssisənin birləşmə üzrə iştirak payına qoyulan investisiyalar, kapital metodundan istifadə etməklə hesablanır. Kapital metoduna əsasən, qrup müəssisəsinə qoyulan investisiyalar əvvəlcə xərclə tanınır. Bu investisiyanın balans dəyəri alqı tarixindən etibarən birləşmədə Qrupun xalis aktivlərinin payında dəyişiklikləri tanımaq üçün tənzimlənir.

Məcmu gəlir hesabatı birləşmənin əməliyyat nəticələrində Qrupun payını əks etdirir. Birləşmənin səhmdar kapitalında birbaşa tanınan dəyişikliklər olduqda, Qrup öz kapital dəyişiklikləri haqqında hesabatda, müvafiq şəkildə, hər hansı dəyişikliklərin payını tanıyır.

Mənfəət üzrə Qrupun payı və ya asılı müəssisənin zərəri məcmu gəlir haqqında hesabatın üz tərəfində göstərilir və asılı müəssisələrin törəmələrində vergi və qeyri-nəzarət payından sonra mənfəət və ya zərəri ifadə edir.

Qrup və asılı müəssisə arasında baş verən əməliyyatlar nəticəsində yaranan reallaşmamış gəlirlər və zərərlər asılı müəssisədə asılı olan maraq həcmində silinir.

Kapital metodunun tətbiqindən sonra Qrup, asılı müəssisəsində investisiya qoyuluşları üzrə dəyərsizləşmə zərərinin tanınmasının və ya tanınmamasının vacibliyini müəyyən edir. Hər hesabat tarixində Qrup asılı müəssisədə investisiya qoyuluşlarının dəyərsizləşməsi üzrə obyektiv sübutun olub-olmamasını müəyyənləşdirir. Belə bir sübut olduğu halda, Qrup dəyərsizləşmənin məbləğini asılı müəssisənin bərpa edilən məbləği və qalıq dəyəri arasında fərq kimi hesablayır və daha sonra məcmu gəlir haqqında hesabatda “asılı müəssisələrin zərər hissəsi” olaraq zərər kimi tanıyır.

3.4 Faiz, haqq və komissiya üzrə gəlir və xərclərin tanınması

Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə, hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə öhdəliyinin yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış nağd pul daxilolmalarını (o cümlədən, effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis qalıq məbləğindəki dəqiqliklə diskontlaşdırılan dərəcədir.

Gəlir borc alətləri üzrə effektiv faiz dərəcəsi əsasında uçotda tanınır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.4 Faiz, haqq və komissiya üzrə gəlir və xərclərin tanınması

Maliyyə aktivi yaxud bənzər maliyyə aktivləri qrupu ehtimal olunan zərərin baş verməsi nəticəsində hesabdan qismən (bir hissəsi qismən) silinərsə, faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.

Ədalətli dəyərle qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir.

Kreditlərin verilməsinə görə komissiya haqları birbaşa xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması xüsusi kredit razılaşmasının bağlanmasına gətirib çıxaracağı ehtimal edilən hallarda, kreditin alınmasına görə komissiya haqqı birbaşa xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin alınması xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kredit verilişi müddətinin qalan dövrü üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və zərər uçotunda tanınır. Sindikasiya başa çatdığı zaman, kreditin sindikasiya haqları gəlirlər kimi uçotda tanınır. Bütün digər komissiya haqları yalnız xidmətlər göstərildikdən sonra tanınır.

3.5 Dividend gəlirinin tanınması

Dividend gəliri əks-dividend (“dividenddən kənar”) tarixində tanınır (bu şərtlə ki, Qrupun iqtisadi mənfəətlərdən yararlanma biləcəyi mümkün olsun və mənfəətin məbləği düzgün hesablanma bilsin).

3.6 Maliyyə alətləri

Qrup maliyyə aləti üzrə müqavilə öhdəliyinə tərəf olduğu halda, maliyyə aktivləri və öhdəlikləri maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərle ölçülür. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin alınması və buraxılmasına aidiyyəti olan birbaşa əməliyyat xərcləri (mənfəət və zərər hesabatında ədalətli dəyərle uçota alınmış maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna edilməklə) uçotda ilkin tanınma anında maliyyə aktivləri yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə edilir və ya bu dəyərdən çıxılır. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin mənfəət və zərər uçotunda ədalətli dəyərle alınması ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər uçotunda tanınır.

Maliyyə aktivləri

Qrupun maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalara ayrılırlar: “mənfəət və zərər hesabına ədalətli dəyərle tanınan” maliyyə aktivləri (MZHƏDT), “ödəniş tarixinədək saxlanılan” investisiyalar, “verilmiş kreditlər və debitor borcları” və satılabilən maliyyə aktivləri (SMA). Təsnifləşdirmə maliyyə aktivinin növündən və saxlama məqsədindən asılıdır və ilkin tanınma zamanı təyin edilir.

a) MZHƏDT maliyyə aktivləri

Ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivləri, “mənfəət və zərər hesabına ədalətli dəyərle tanınan maliyyə aktivləri” kateqoriyasına aid edirlər. Yaxın gələcəkdə satılması nəzərdə tutulduqda, əldə edilən maliyyə aktivləri satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir və ədalətli dəyərle tanınır. Törəmə maliyyə alətləri də xüsusilə nəzərdə tutulmuş alətlər və effektiv hecinq alətləri istisna olmaqla, satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. Satış məqsədləri ilə saxlanılan aktivlər üzrə yaranan mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

Maliyyə aktivləri

b) Verilmiş kreditlər və debitor borcları

Verilmiş kreditlər və debitor borcları, maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən aktivlərdən fərqli olaraq sabit və ya müəyyən edilən ödənişli və fəal bazara çıxarılmayan qeyri-törəmə aktivlərdir. Bu aktivlərə vəsait qoyularkən məqsəd dərhal və ya qısa müddət ərzində onların satılması deyil və bu aktivlər nə ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivlərinə, nə də satılabilən maliyyə aktivləri kateqoriyalarına aid edilmir. Bu tip aktivlər effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. Kreditlərin və debitor borclarının tanınmasına xitam verilməsi, onların dəyərində ehtimal edilən azalmaların yaranması, eləcə də onların köhnəlməsi nəticəsində yaranan mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır.

c) Satılabilən maliyyə aktivləri

Satılabilən maliyyə aktivləri, əvvəlcədən bu kateqoriyaya aid olunması nəzərdə tutulan və ya bundan əvvəlki kateqoriyaların heç birinə aid edilə bilməyən qeyri-törəmə aktivlərdir. İlk tanınmadan sonra satılabilən maliyyə aktivləri maya dəyərindən dəyərsizləşmə çıxıldıqdan sonra ölçülür. İnvestisiyanın tanınmasına xitam verildikdə və ya onun dəyərində ehtimal edilən azalmalar baş verdikdə əvvəllər məcmu gəlir hesablarında qeydə alınan mənfəət və gəlirlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. Satılabilən investisiyalar dəyəri ilə dəyərzişləməsi çıxmaqla ölçülür.

Ədalətli dəyərin təyin edilməsi

Hesabat tarixində aktiv bazarlarda satılan maliyyə alətlərinin ədalətli dəyəri onların bazar katirovkaları və ya dilerlər tərəfindən verilən qiymət katirovkalarıdır (uzun mövqelər üçün satış dəyəri, qısa mövqelər üçün isə alış dəyəri).

Aktiv bazarlarda katirovkası mövcud olmayan bütün digər maliyyə alətləri üçün ədalətli dəyər müvafiq qiymətləndirmə texnikalarının tətbiq edilməsi ilə təyin edilir. Qiymətləndirmə texnikalarına xalis cari dəyər texnikası, müşahidə edilə bilən oxşar maliyyə alətləri ilə müqayisələrin aparılması, opsiya qiymətləndirilməsi modelləri və digər müvafiq qiymətləndirmə modelləri aid edilir.

Pul və pul vəsaitləri

Pul və pul vəsaitlərinə nağd pul, müxbir hesablarda olan və istifadəsinə məhdudiyyət qoyulmayan qalıqlar, ARMB-da yerləşdirilən və bitmə müddəti 90 günədək olan müddətli əmanətlər daxildir. Pul vəsaitlərinin hərəkətini təyin edərkən, ARMB tərəfindən tələb edilən əmanətlər üzrə minimum məcburi ehtiyatlar və bloklaşdırılmış hesabalar, istifadəsində məhdudiyyətlərin olması səbəbi ilə pul və pul ekvivalentləri kateqoriyasına daxil edilmir (Qeyd 4).

Banklardan alınacaq vəsaitlər

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Qrup digər banklarda müxtəlif müddətlər üzrə əmanətlər yerləşdirir. Banklardan alınacaq vəsaitlər ədalətli dəyərdə tanınır. Ödəniş tarixi müəyyən olan banklardan alınacaq vəsaitlər sonradan amortizasiya olunmuş maya dəyərində effektiv faiz metodundan istifadə edilərək ölçülür və dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır. Banklardan alınacaq vəsaitlər ödəniş tarixi müəyyən olmadıqda təxmin edilən ödəniş tarixi əsasında amortizasiya olunmuş maya dəyərində tanınır. Kredit institutlarından alınacaq vəsaitlər dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən aktivlərdən fərqli olaraq sabit və ya müəyyən ödəniş qrafikinə malik və fəal bazara çıxarılmayan qeyri-törəmə aktivlərdir.

Qrup tərəfindən verilmiş kreditlər ilk olaraq ədalətli dəyər və əməliyyat üzrə aid olduğu xərclər həcmində tanınır. Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərinə bərabər olmadıqda, misal üçün, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə, hesablanmış ədalətli dəyərlə kreditin ədalətli dəyəri arasındakı fərq kreditin ilkin tanınması üzrə zərər kimi qeydə alınır və bu zərərin xüsusiyyətinə uyğun olaraq məcmu gəlir hesabatına daxil edilir. Daha sonra, kreditlər effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. Müştərilərə verilmiş kreditlər ehtimal edilən zərərlər üzrə bütün ehtiyatlar çıxılmaqla uçota alınır.

Şərtləri təkrar razılaşdırılmış kreditlər

Mümkün olan hallarda Qrup girovun mənimsənilməsi əvəzinə kredit şərtlərinin təkrar azılaşdırılması məqsədini güdür. Bu ödəniş müddətinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılmasını nəzərdə tutma bilər. Şərtlər yenidən razılaşdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin edilməsindən əvvəl hesablanmış ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə ölçülür və kredit vaxtı ötmüş hesab edilmir. Rəhbərlik bütün kriteriyaların tələblərinin yerinə yetirildiyini və gələcək ödənişlərin baş tutacağını təmin etmək məqsədilə şərtləri təkrar razılaşdırılmış kreditləri nəzərdən keçirir. Kreditlər onların ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanan fərdi və birgə dəyərsizləşmə qiymətləndirilməsinin obyektı olmaqda davam edir.

Verilmiş kreditlərin və avansların silinməsi

Verilmiş kreditlər və avanslar qaytarılması mümkün olmadıqda dəyərsizləşmə üzrə yaradılmış olan ehtiyatların hesabına silinirlər. Rəhbərlik Qrupa ödənilməli olan borcların yığılması üçün bütün mümkün vasitələrdən istifadə etdikdən və Qrup saxladığı bütün girov vəsaitləri satdıqdan sonra kreditlər və avanslar hesabdan silinir. Əvvəllər hesabdan silinmiş məbləğlərin sonradan bərpa edilməsi ödənişlərin qaytarılması dövründə mənfəət və zərər haqqında hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. Qanunvericilik tələblərinə uyğun olaraq kreditlər yalnız Müşahidə Şurasının təsdiqindən sonra və müəyyən hallarda Məhkəmənin müvafiq qərarlarına əsasən hesabdan silinir.

İcarələr

İcarənin şərtləri sahibliyin bütün risk və mükafatlarını icarədarə ötürdüyü zaman icarə maliyyə icarəsi kimi təsnifləndirilir. Bütün digər icarələr əməliyyat icarəsi kimi təsnifləndirilir.

Qrup icarəçi qismində

Maliyyə lizinqi üzrə icarəçidən alınan aktivlər Qrupun lizinqdə xalis investisiyasının məbləğində debitor borcları kimi uçota alınır. Maliyyə lizinqi üzrə gəlirlər lizinqlə bağlı Qrupun xalis investisiya üzrə gəlirin daimi dövrü dərəcəsini əks etdirmək üçün mühasibat dövrləri üzrə bölünür.

İcarə üzrə ödənişlər müvafiq lizinq müddəti üzrə düz xətt əsasında tanınır. Əməliyyat lizinqinin razılaşdırılması və təşkili zamanı çəkilmiş ilkin birbaşa xərclər icarəyə verilmiş aktivin balans dəyərinə əlavə edilir və lizinq müddəti üzrə düz xətt əsasında tanınır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

İcarələr

Qrup icarəyə götürən qismində

Əməliyyat icarəsi ödənişləri icarə olunan əmlakdan iqtisadi faydanın istehlak edildiyi vaxt müddətində başqa sistemə əsasın daha məqsəduyğun olduğu halı istisna etməklə icarə müddəti boyu birbaşa xərc kimi tanınır. Əməliyyat icarəsindən yaranan şərti icarə haqları baş verdiyi müddətdə xərc kimi tanınır.

İcarə stimullarının əməliyyat haqqında daxil olduğu halda belə stimullar öhdəlik kimi tanınır. Stimulların ümumi faydası kirayə verilən əmlakdan iqtisadi faydanın istehlak edildiyi vaxt çərçivəsinə başqa sistemə əsasın daha məqsəduyğun olduğu hal istisna olmaqla birbaşa icarə xərcinin azalması kimi tanınır.

Maliyyə aktivlərinin yenidən təsnifləndirilməsi

Əgər ticarət məqsədi ilə saxlanılan qeyri-derivativ maliyyə aktivinin yaxın gələcəkdə satılması məqsədi aktuallığını itirirsə bu zaman belə maliyyə aktivləri mənfəət və zərər hesabına ədalətli dəyərlə tanınan maliyyə aktivləri kateqoriyasından çıxarılaraq aşağıdakı kateqoriyalardan birinə yenidən daxil olunur:

Əgər maliyyə aktivini verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğundursa bu zaman, Qrupun bu aktivini yaxın gələcəkdə və ya müddəti bitənədək saxlamaq niyyəti və imkanı varsa onu kreditlər və debitor borcları kateqoriyasına yenidən daxil edə bilər;

Digər maliyyə aktivləri adətən satılabilən investisiyalar kateqoriyasına və nadir hallarda ödəniş tarixinədək saxlanılan investisiyalar kateqoriyasına daxil oluna bilər.

Əvvəlcədən satılabilən investisiyalar kateqoriyasına aid edilmiş maliyyə aləti verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğun gəldikdə və Qrupun bu aləti yaxın gələcəkdə və ya müddəti bitənədək saxlamaq niyyəti və imkanı yaranıqda, Qrup onu verilmiş kreditlər və debitor borcları kateqoriyasına yenidən daxil edə bilər.

Maliyyə aktivləri yenidən təsnif olunduqda onların ədalətli dəyərindən istifadə edilir. Bu alətlərə aid daha əvvəllər mənfəət və zərər hesablarında tanınmış mənfəət və zərərlər geri qaytarılmır. Maliyyə alətinin ədalətli dəyəri yenidən təsnifləndirmə tarixində müvafiq olaraq onun yeni maya dəyərinə və ya amortizasiya olunmuş maya dəyərinə çevrilir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi

Hər bir hesabat tarixində Qrup maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi halının baş verməsinin obyektiv sübutunun olub-olmamasını dəyərləndirir. Əgər maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimal edilirsə və yalnız ilkin tanınma tarixindən sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşmənin obyektiv sübutu yaranmışdırsa (baş vermiş “zərər hadisəsi”) və zərər hadisəsi (və ya hadisələri) bu maliyyə alətləri və ya maliyyə alətləri qrupu üzrə təxmin edilən gələcək pul vəsaitlərinin axınına təsir göstərir və bu təsirin etibarlı şəkildə təxmin edilməsi mümkündürsə bu zaman belə maliyyə aktivləri və ya maliyyə aktivləri qrupu dəyərsizləşmiş sayılır.

Dəyərsizləşmənin sübutu kimi borc götürənin və ya borc götürənlər qrupunun əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi, faiz və əsas borcların ödənilməməsi və ya ödənilməsində gecikmələrin yaranması, müştərilərin iflas etməsi və ya digər yenidən təşkilati strukturun dəyişdirilməsi və bu zaman təxmin edilən gələcək pul vəsaitlərinin azalmasına dair konkret məlumatın olması ehtimalının yaranması, məsələn borcun ödənilməməsində şəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürülə bilər.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

Amortizasiya olunmuş maya dəyərində tanınmış maliyyə aktivləri

Maliyyə aktivlərinin və ya aktivlər qrupunun dəyərində azalma yaranması ilə bağlı rəhbərliyin əlində hər hansı bir obyektiv sübut olduğu hallarda Bank bu aktivlər üzrə itkiləri qarşılamaq məqsədilə ehtiyat yaradır. Ehtimal edilən itkilər, gələcəkdə zəmanət və alınan girovlar da daxil olmaqla, amortizasiya olunmuş ilkin dəyərində ölçülən aktivlər üzrə gələcəkdə əldə edilə biləcək pul vəsaitlərinin, effektiv faiz dərəcəsiindən istifadə edilərək diskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır.

Daha sonrakı dövrdə dəyərsizləşmə zərərinin azalması və bu azalmanın obyektiv olaraq dəyərsizləşmə zərərinin tanınmasından sonra baş vermiş hadisəyə aid edilməsi, məsələn bərpa olunma halları, istisna olmaqla belə dəyərsizləşmə zərərləri geriyyə qaytarılır. Dəyərsizləşmə zərərinin qaytarılması halında gələcək dövrdə ehtiyat hesabına düzəliş verilir.

İlkin dəyər ilə ölçülən maliyyə aktivləri üçün isə ehtimal edilən itkilər, bu aktivlərdən gələcəkdə əldə edilə biləcək pul vəsaitlərinin bu tip aktivlər üzrə mövcud bazar faiz dərəcəsiindən istifadə edərək diskont edilməsi nəticəsində yaranmış dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. Bu tip ehtiyatlar yaradıldıqdan sonra geri qaytarılır.

Maliyyə aktivlərinin uçotunun xitamı

Qrup maliyyə aktivini müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə aktivini, eləcə də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülməsi halında maliyyə aktivinin tanınmasına xitam verir. Qrup sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürüldükdə belə transfer edilmiş aktiv üzərində nəzarəti saxlayırsa, bu zaman saxlanılmış maraqlar hesabatlardan aktiv kimi tanınır və müvafiq şəraitdə Qrupun ödənilməsi ehtimal edilən məbləğlər də müvafiq olaraq öhdəlik kimi tanınır. Əgər Qrup transfer edilən maliyyə aktivinin sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatları özündə saxlayırsa, bu zaman aktivin tanınması davam edir və əlavə olaraq girov qoyularaq götürülmüş vəsaitlər də borc məbləği kimi maliyyə vəziyyəti hesabatında tanınır.

Maliyyə aktivini hesabatlardan tam şəkildə çıxarıldıqda, aktivin qalıq dəyəri ilə onun transferindən alınan və ya alınması nəzərdə tutulan məbləğlərin cəmi arasındakı fərq, məcmu gəlir hesabında xitam anınadək tanınmış və kapital hesablarında uçotu aparılan mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktivini hesabatlardan qismən çıxarıldıqda (məsələn, Qrupun transfer edilmiş aktivin bir hissəsini geri almaq seçimi olduqda və ya bu aktiv üzrə sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülərək yalnız cüzi bir hissənin saxlanılması və bunun nəticəsində nəzarətin Qrupda qalması halları), Qrup aktivin qalıq dəyərini cari iştirak ilə bağlı tanınması davam edən qism və transfer edilən hissələrin nisbi ədalətli dəyərində görə təyin edilmiş və maliyyə vəziyyəti hesabatında tanınmayan qismdən ibarət iki hissəyə ayırır.

Aktivin tanınmasına xitam verilmiş qisminə aid edilən qalıq dəyəri ilə onun transferindən alınan məbləğlərin cəmi arasındakı fərq, məcmu gəlir hesabında xitam anınadək tanınmış mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında tanınır. Məcmu gəlir hesabında tanınmış mənfəət və zərər məbləğlərini, aktivin tanınmasına xitam verilən qismi ilə tanınması davam edən qismi arasında bölərkən bu qismlərin ədalətli dəyərlərinin nisbətləri əsas götürülür.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

Borc və ya kapital qismində təsnifləşdirmə

Borc və kapital alətləri müqavilə şərtləri, habelə maliyyə öhdəliyi və kapital alətlərinə verilmiş tərifə əsasən maliyyə öhdəlikləri yaxud da kapital müddəası kimi təsnif edilir.

Kapital alətləri

Bütün öhdəliklər ödəndikdən sonra xalis aktivlərdə sahiblik hüququna dəlalət edən istənilən müqavilə kapital aləti sayılır. Qrup tərəfindən yerləşdirilən kapital alətləri, müvafiq yerləşdirmə xərcləri çıxıldıqdan sonra müvafiq vəsaitlərin daxil olması zamanı maliyyə hesabatlarında tanınır.

Qrupun öz kapital alətini yenidən alması birbaşa olaraq kapitalda tanınır və çıxılır. Qrupun öz kapital alətlərinin alışı, satışı, buraxılması və ya ləğvi üzrə heç bir mənfəət və ya zərər gəlir və ya zərərdə tanınmır.

Maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri, “MZHƏD maliyyə öhdəlikləri” və “digər maliyyə öhdəlikləri” olmaqla iki hissəyə ayrılır.

a) MZHƏD

Maliyyə öhdəlikləri ticarət məqsədləri ilə saxlanıldıqda və ya xüsusi olaraq MZHƏD şəklində nəzərdə tutulduqda MZHƏD maliyyə öhdəlikləri kateqoriyasına aid edirlər. MZHƏD maliyyə öhdəlikləri ədalətli dəyərlə təqdim edilir və yenidən ölçülmə zamanı yaranan mənfəət və zərər məbləğləri müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır. Mənfəət və zərər hesabında tanınan xalis mənfəət və ya zərəmə maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və bu məbləğ məcmu gəlir hesabatında “digər gəlirlər/(zərərlər)” bəndində öz əksini tapır.

b) Digər maliyyə öhdəlikləri

Digər maliyyə öhdəlikləri ilkin olaraq bütün əməliyyat xərcləri çıxıldıqdan sonra ədalətli dəyər ilə ölçülür.

Digər maliyyə öhdəlikləri növbəti dövrlərdə effektiv faiz dərəcəsi metodundan istifadə olunmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür və faiz xərcləri effektiv gəlir kriteriyasına əsaslanaraq tanınır.

Effektiv faiz dərəcəsi metodu, maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərinin hesablanması və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşdırılmasını nəzərdə tutur. Bu metod maliyyə öhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən gələcək ödəniləcək vəsaitləri və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq dəyərini dəqiq diskontlaşdıran dərəcədir.

c) Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər

Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər qarşı tərəflərin pul və ya digər bənzər aktivlərin Qrupa ötürülməsi zamanı tanınır. Qeyri-törəmə öhdəliklər amortizasiya olunmuş maya dəyəri ilə ölçülür.

Əgər Qrup öz borcunu satın alırsa, bu öhdəlik maliyyə vəziyyəti hesabatından silinir və ödənilən vəsaitlə öhdəliyin qalıq dəyəri arasında olan fərq mənfəət və zərər hesablarında müvafiq olaraq öhdəliklərin vaxtından tez icra edilməsinin nəticəsi kimi təqdim edilir.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.6 Maliyyə alətləri

d) Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər

Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər fərdi müştərilərin, dövlət və özəl müəssisələrinin vəsaitlərini təmsil edir və amortizasiya olunmuş ilkin dəyər ilə tanınır.

e) Maliyyə zamanəti müqavilələri

Təqdim edən tərəfin, əvvəlcədən razılaşdırılmış kreditorun müvafiq kredit sazişinin şərtlərinə uyğun olaraq borcunu ödəyə bilməməsi nəticəsində qarşı tərəfin məruz qaldığı zərərləri qarşılamaq məqsədi ilə qarşı tərəfə edəcəyi ödənişləri nəzərdə tutan müqaviləyə maliyyə zamanəti müqaviləsi deyilir.

Qrup tərəfindən təqdim edilən maliyyə zamanəti müqavilələri ilkin olaraq ədalətli dəyərində tanınır və növbəti dövrlərdə, əgər əvvəlcədən xüsusilə MZHƏD şəklində planlaşdırılmayıbsa, aşağıda göstərilənlərdən hansı daha yüksək olarsa o məbləğdə ölçülür:

- BMUS 37 “Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər” standartının tələblərinə uyğun olaraq müqavilə öhdəliyinin məbləği; və ya
- Gəlirlərin tanınması siyasətinə müvafiq şəkildə ilkin olaraq tanınmış məbləğ çıxılsın hər hansı məcmu amortizasiya məbləği.

Maliyyə öhdəliklərinin tanınmasına xitam verilməsi

Maliyyə öhdəliyinə yalnız bu öhdəliyin silinməsi, ləğv edilməsi və ya müddətinin başa çatması hallarında xitam verilir. Tanınmasına xitam verilmiş maliyyə öhdəliyinin qalıq dəyəri ilə ödənilmiş və ya ödəniləcək məbləğlərin cəmi arasındakı fərq dərhal mənfəət və zərər hesablarında tanınır.

Maliyyə aktiv və öhdəliklərin əvəzləşdirilməsi

Maliyyə aktivləri və öhdəlikləri yalnız aktiv və öhdəliklərin əvəzləşdirilməsi üçün müəyyən edilmiş hüquq olduqda və ya eləcə də müqavilə üzrə əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivini realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. Maliyyə aktivlərinin müvəqqəti olaraq qarşı tərəfə transfer edilməsi zamanı bu maliyyə aktivləri qarşı tərəfin öhdəliyi ilə əvəzləşdirilmir.

3.7 İnvestisiya əmlakı

Torpaq sahəsindən ibarət olan investisiya əmlakı kapital dəyərinin artırılması üçün nəzərdə tutulur. İnvestisiya əmlakı əməliyyat xərcləri daxil olmaqla ilkin dəyərlə ölçülür. İlkin tanınmadan sonra investisiya əmlakı ehtimal olunan zərər çıxılmaqla ilkin dəyərlə qeyd edilir. Dəyərsizləşmə aktivlərin faydalı istismar müddətinə bərabər hissələrə bölünməklə hesablanır ki, bu da 14 ildir. Bununla belə, artıq tam dəyərsizləşib.

İnvestisiya əmlakı satılaraq hesabdən silindikdə yaxud belə əmlak mütəmadi olaraq istismardan çıxarıldıqda və onun satılmasından iqtisadi mənfəətin əldə olunması güman edilmədikdə investisiya əmlakının tanınması dayandırılır. Əmlakın tanınmasının dayandırılmasından irəli gələn hər hansı gəlir yaxud zərər (əmlakın xalis satış gəliri ilə onun balans dəyəri arasındakı fərq kimi müəyyən olunmuş) onun tanınmasının dayandırıldığı dövrdə mənfəət və zərər hesabatına əlavə edilir.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.8 Əmlak və avadanlıq

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır. Köhnəlmə və amortizasiya əmlak, avadanlıq və qeyri-maddi aktivlərin qalıq dəyərinə onların faydalı iqtisadi ömrü nəzərə alınmaqla hesablanmış dərəcələrdən istifadə etməklə tətbiq edilir. Faydalı iqtisadi ömür təxminləri, qalıq dəyərləri və köhnəlmə/amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı dərəcələrdə tətbiq edilir:

Mebel və avadanlıq	25%
Kompüterlər	25%
Nəqliyyat vasitələri	25%
İcarə mülkiyyətinin təkmilləşdirilməsi	20%
Digər avadanlıqlar	20%
Mülkiyyətdə olan topraq amortizasiya olunmur.	

Silindikdə, satılıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə edilməsi təxmin edilmədikdə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilir. Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilməsi nəticəsində yaranan mənfəət və zərərlər satış nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır.

3.9 Qeyri-maddi aktivlər

Müəyyən istismar ömrü olan ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər yığılmış köhnəlmə və yığılmış dəyərsizləşmə zərəri çıxılmaqla ilkin maya dəyəri ilə uçotda qeyd edilir. Köhnəlmə aktivin təxmin edilən faydalı istismar ömrü ərzində düz xətt metodundan istifadə etməklə uçotda tanınır. Təxmin edilən faydalı istismar ömrü və köhnəlmə metodu aşağıda göstərilən illik faiz dərəcəsi ilə perspektiv əsaslarla uçota alınan təxminlərdəki hər hansı dəyişikliklərin təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir.

Lisenziaların və sertifikatların amortizasiya dərəcəsi 50%-dir,
Digər qeyri-maddi aktivlərin amortizasiya dərəcəsi 10%-dir.

Qeyri-maddi aktivlər satılaraq hesabdən silindikdə, yaxud onların sonrakı istismarı və ya satılması gələcəkdə iqtisadi mənfəət gətirmədikdə, belə aktivlərin tanınması dayandırılır. Qeyri-maddi aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya zərər, belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunan xalis gəlir məbləği arasındakı fərq kimi ölçülür və aktivin tanınması dayandırıldığı zaman mənfəət və zərər hesabatında tanınır.

3.10 Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Qrup maddi və istismar ömrü müəyyən olunmuş qeyri-maddi aktivlərin dəyərsizləşməyə məruz qalaraq qiymətlərinin düşüb – düşmədiyini müəyyənləşdirmək üçün hər hesabat dövrünün sonunda belə aktivlərin balans dəyərini təhlil edir. Dəyərsizləşmənin baş verdiyinə dəlalat edən hər hansı hallar mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) həcmi müəyyən etmək üçün aktivin bərpa dəyəri hesablanır.

Aktivin fərdi hallarda bərpa dəyərini hesablamaq mümkün olmazsa, Qrup belə aktivin aid olduğu gəlir gətirən aktivlər qrupunun bərpa dəyərini müəyyən edir. Fərdi gəlir gətirən aktivlər qrupunda yerləşdirilə bilər yaxud, başqa cür, müvafiq qaydada və ardıcılığı gözlənilməklə yerləşdirilmə əsasları müəyyən edilmiş ən kiçik gəlir gətirən aktivlər qrupunda yer alır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.10 Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi

Qeyri-müəyyən istifadə müddəti olan və istifadə üçün hazır olmayan qeyri-maddi aktivlər ən azından ildə bir dəfə və ya dəyərsizləşmə əlaməti olduqda dəyərsizləşmə üzrə yoxlamadan keçirilməlidir.

Bərpa dəyəri ədalətli dəyərdən satış və istifadə dəyərlərini çıxıldıqdan sonra alınan daha yüksək məbləğdir. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək dövrlərin pul axınları pulun vaxt üzrə dəyərinin və gələcək pul axınları ilə bağlı təxminlərə düzəliş edilməmiş aktiv üçün səciyyəvi olan risklərin hazırkı bazar qiymətləndirilməsini özündə əks etdirən vergiyə qədərki diskont dərəcəsindən istifadə etməklə cari dəyərinə diskontlaşdırılır.

Aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) bərpa dəyərinin onun balans dəyərindən az olduğu hesablanarsa, belə aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri bərpa dəyərinə kimi azaldılır. Dəyərsizləşmə zərərinin yenidən qiymətləndirmədən irəli gələn azalma kimi hesab edildiyi hal olaraq müvafiq aktiv uçotda yenidənqiymətləndirilmiş dəyərdə əks olunmayana qədər, belə zərər dərhal mənfəət və zərər hesabatında tanınır.

Dəyərsizləşmə üzrə zərər sonradan əvəzləşdirilərsə, aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpa dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış belə balans dəyəri aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) dəyərsizləşmənin tanınmadığı keçmiş illərdə müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Dəyərsizləşmə üzrə zərərin yenidənqiymətləndirmədən irəli gələn artım kimi hesab edildiyi hal olaraq müvafiq aktiv yenidənqiymətləndirilmiş dəyərlə uçotda əks edilməyə qədər, belə zərərin əvəzləşdirilməsi dərhal mənfəət və zərər hesabatında tanınır.

3.11 Müsadirə edilmiş aktivlər

Qrup məqsədmüvafiq hesab edildiyi hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov adətən müştəri əmlakının həbs olunmasını nəzərdə tutur və Qrupa müştərinin həm cari, həm də gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.

Bəzi hallarda girov ödənilməmiş kreditlərin ötürülməsindən sonra müsadirə edilir. Müsadirə edilmiş girov ya balans dəyəri, ya da real dəyərdən satış üçün olan xərclər çıxılmaqla ölçülür.

3.12 Vergi qanunvericiliyi

Mənfəət vergisi

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq məbləğlərin əsasında hesablanır və bu zaman öhdəlik üsulundan istifadə edilir. Təxirə salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi aktivləri isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması təxmini nəzərə alınaraq tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (biznes kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.12 Vergi qanunvericiliyi

Təxirə salınmış vergi

Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivə reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsi istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlir hesabında əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar kapitalında öz əksini tapır.

Qrup cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və icrası mümkün olan hüququ mövcud olduqda; və təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edildikdə və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olduqda.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların fəaliyyəti nəticəsində digər vergilər də yaranır. Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və məcmu gəlir hesabatına daxil edilir.

3.13 Nizamnamə kapitalı

Adi səhmlər kapital olaraq təsnif edilir. Adi səhmlərin emissiyası ilə birbaşa əlaqəli olan əlavə xərclər bütün vergi təsirləri istisna olmaqla kapitaldan tutulma kimi tanınır. Adi səhmlər üzrə dividendlər elan olunduqları dövrdə azalma kimi tanınır.

Yenidən qazanılmış kapital alətləri (xəzinə səhmləri) dəyərdə tanınır və kapitaldan çıxılır.

Qrupun öz kapital alətlərinin alışı, satışı, buraxılması və ya ləğv edilməsi üzrə mənfəət və zərər hesabatında heç bir gəlir və ya zərər qeydə alınmır.

3.14 Xarici valyutaların konvertasiyası

Qrupun hər fərdi müəssisəsinin maliyyə hesabatları hazırlanarkən, müəssisənin əməliyyat valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların aparıldığı tarixdə üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün sonunda, xarici valyuta ilə ifadə olunmuş monetar müddəaların valyuta mövqeyi ədalətli dəyərin müəyyən olduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. Xarici valyutada ədalətli dəyər ilə uçota alınmış qeyri-monetar müddəaların valyuta mövqeyi ədalətli dəyərin müəyyənləşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkin dəyərlə xarici valyutada ölçülmüş qeyri-monetar müddəaların valyuta mövqeyi təkrar qiymətləndirilir.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı Qrup tərəfindən istifadə edilən hesabat tarixinə valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2017-ci il	31 dekabr 2016-ci il
AZN/1 ABŞ dolları	1.7001	1.7707
AZN/ 1 Avro	2.0307	1.8644
AZN/ 1 İngilis funt serlinqi	2.2881	2.1745
AZN/ 1 Rusiya rublu	0.0295	0.0293

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

3.15 Ehtiyatlar

Ehtiyatlar, Qrup keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır.

Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir.

Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən istifadə edilsə, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövrə olan diskontlaşdırılmış dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda).

Ehtiyatın qarşılınması üçün tələb edilən iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o halda tanınır ki, üçüncü tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.

3.16 Mühüm mühasibat uçotu mülahizələri və qeyri-müəyyən təxminlərin əsas mənbələri

Qrupun mühasibat qaydalarını tətbiq edərkən, Qrup rəhbərliyindən digər mənbələrdən əldə edilməsi üçün hazır olmayan aktiv və öhdəliklərin balans dəyərinə dair mülahizələr, hesablamalar və təxminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqədar təxminlər keçmiş təcrübəyə və müvafiq hesab edilən digər amillərə əsaslanır. Faktiki nəticələr həmin təxminlərdən fərqli ola bilər.

Təxminlər və əsas götürülən fərziyyələr davamlı qaydada təhlil edilir. Mühasibat təxminlərinə olan düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövrə təsir göstərdikdə həmin dövrdə, cari və gələcək dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrdə tanınır.

Qeyri-müəyyən təxminlərin əsas mənbələri

Aşağıda gələcək dövrlərə aid əsas fərziyyələr və hesabat dövrünün sonuna qeyri-müəyyən təxminlərin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır.

Kreditlər və debitor borclarının dəyərsizləşməsi

Qrup dəyərsizləşməni müəyyən etmək məqsədilə kreditlər və debitor borclarını mütəmadi olaraq nəzərdən keçirir. Qrupun kreditlər və debitor borcları portfelində baş vermiş dəyərsizləşmə üzrə zərərin tanınması üçün kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar yaradılır. Qrup kreditlər və debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat təxminlərini qeyri-müəyyən hesab edir, ona görə ki, (i) onlar gələcək defolt dərəcələri barədə fərziyyələrin, eləcə də dəyərsizləşmiş kreditlər və debitor borcları ilə bağlı potensial itkilərin yaxın keçmişdəki fəaliyyət nəticələrinə əsaslanması səbəbindən dəyişikliklərə çox məruz qalır və (ii) Qrupun hesabladığı zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabilində ondan gələcək dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.

3. ƏSAS UÇOT SİYASƏTLƏRİNİN XÜLASƏSİ

Kreditlər və debitor borclarının dəyərsizləşməsi

Borcalanlar maliyyə çətinlikləri ilə üzləşdikdə və belə borcalanlara dair tarixi məlumat mənbələri az sayda olduqda, Qrup hər hansı dəyərsizləşmə üzrə zərərin məbləğini hesablamaq üçün rəhbərliyin mülahizələrindən istifadə edir. Eyni ilə, Qrup keçmiş fəaliyyət nəticələri, keçmiş müştəri davranışı, qrup daxilində borcalanın ödəniş etmə vəziyyətindəki mənfə dəyişiklikləri göstərən müşahidə oluna bilən məlumatlar, eləcə də Qrup daxilində aktiv üzrə öhdəliyin yerinə yetirilməməsi halları ilə əlaqəli olan ölkə və yerli iqtisadi şəraitlərinə əsaslanmaqla gələcək pul axınlarındakı dəyişiklikləri hesablayır. Rəhbərlik kredit riski ilə səciyyələnən aktivlər halında əvvəllər baş vermiş zərər üzrə keçmiş təcrübəyə və kreditlər qrupunda olduğu kimi dəyərsizləşməyə dəlalət edən obyektiv sübutlara əsaslanan təxminlərdən istifadə edir. Qrup tarixi məlumatlarda əksini tapmamış hazırkı şəraitlərin qeyd edilməsi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün rəhbərliyin mülahizələrindən istifadə edir.

Konsolidə edilmiş maliyyə hesabatlarında maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Qrup Azərbaycan Respublikasında belə şəraitlərdə hansı dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara necə təsir göstərəcəyini qabaqcadan söyləmək iqtidarında deyil.

ARMB-nın iqtisadi normativləri ilə yanaşı, Bankın maliyyə aktivinin dəyərsizləşdiyini müəyyən edərkən nəzərə aldığı əsas amillər onun vaxtında ödənmə statusu və müvafiq olduqda, əlaqədar girovun realizə edilə bilməsidir. Dəyərsizləşmənin baş tutduğuna dair obyektiv dəlilin olduğunu müəyyən etmək üçün aşağıdakı əsas meyarlar da həmçinin istifadə edilir:

- Müştərinin biznes modelinin həyat qabiliyyəti və onun maliyyə çətinliklərindən adlayaraq uğurla ticarət etmək, borc öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd pul axını yaratmaq potensialı;
- Qiymətli kağızların (və digər kredit kompensasiyalarının) realizasiya qiyməti və sahibliyin uğurla qaytarıla bilmək ehtimalı;
- Borc məbləğinin bərpasına cəlb edilmiş hər hansı xərcin saxlanması ehtimalı;
- Borclu haqqında banka məlum olan maliyyə məlumatına görə, borclu əsaslı maliyyə çətinliklərindən əziyyət çəkir;
- Borclu müflislik və ya maliyyə baxımından yenidən təşkilatlanma haqqında düşündür;
- Borcluya təsir edən beynəlxalq və ya yerli iqtisadi şərtlər nəticəsində, ödəmə statusunda mənfə dəyişiklik yaranıb.

Maliyyə alətlərinin qiymətləndirilməsi

28 sayılı qeyddə göstərildiyi kimi, heç bir maliyyə alətinin ədalətli dəyər əsasında təqdim edilməsi tələb edilmir. Rəhbərlik hesab edir ki, təqdim edilmiş maliyyə alətlərin dəyəri 31 dekabr 2017-ci il tarixinə onların təxmini ədalətli dəyərini əks etdirir.

9 və 15 sayılı BMHS-lərin təsiri

9 və 15 sayılı BMHS-lərin ilkin təsirinin qiymətləndirilməsi hazırda mövcud olan məlumatlara əsaslanır və Qrupun bu standartları qəbul edəcəyi təqdirdə 2018-ci ildə Qrupa daha məqbul və təsdiq olunan bilən məlumatlardan yaranan dəyişikliklərə məruz qala bilər.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

4. PUL VƏSAİTLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKINDA YERLƏŞDİRİLMİŞ VƏSAİTLƏR

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Nağd pul	7,512,339	7,324,964
Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmiş vəsaitlər	9,959,323	19,891,139
Cəmi pul vəsaitləri və Azərbaycan Respublikası Mərkəzi Bankında	17,471,662	27,216,103

Azərbaycan Respublikası Mərkəzi Bankında (ARMB) yerləşdirilmiş vəsaitlərə daxil edilmiş ARMB-da yerləşdirilən məcburi minimal ehtiyat depoziti 31 dekabr 2017 və 2016-ci il tarixlərinə müvafiq olaraq 4,820,693 və 2,558,957AZN məhdud məbləğlərdən ibarət olmuşdur. Bank müxbir hesablarındakı bütün vəsaitlərdən istifadə etmək hüququnu əldə edir, bu şərtlə ki, vəsaitlərin orta günlük qalığı 30 gün müddətində tələb olunan məcburi ehtiyat məbləğindən çox olsun.

4.1. PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT MƏQSƏDİ ÜÇÜN PUL VƏ PUL VƏSAİTLƏRİNİN EKVIVALENTLƏRİ

Pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabat məqsədləri üçün pul və pul vəsaitləri aşağıdakılardan ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Pul vəsaitləri və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmiş vəsaitlər	17,471,662	27,216,103
İlkin ödəniş müddəti 90 gündən artıq olmamaqla digər banklardan alınacaq vəsaitlər	306,246,600	21,248,400
Müxbir hesablar	12,617,579	14,129,216
	336,335,841	62,593,719
Çıxılsın: Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmiş məcburi minimal ehtiyat depoziti	(4,820,693)	(2,558,957)
Çıxılsın: Bloklaşdırılmış hesablar	(170,010)	(88,535)
Cəmi pul və pul vəsaitləri	331,345,138	59,946,227

Məcburi minimum ehtiyat depozitləri və bloklaşdırılmış hesablar Bankın gündəlik əməliyyatlarında istifadə üçün əlverişli deyil. Pul vəsaitləri və ARMB-də yerləşdirilmiş vəsaitlər və məcburi minimum ehtiyat depozitləri faiz gəliri gətirmir.

5. BANKLARDAN ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Overnayt və müddətli depozitlər	610,748,272	444,105,617
Müxbir hesablar	12,617,579	14,129,216
	623,365,851	458,234,833
Çıxılsın: dəyərdəndüşmə zərəri üzrə ehtiyat	(6,447,757)	(4,582,536)
Cəmi banklardan alınacaq vəsaitlər	616,918,094	453,652,297

31 dekabr 2017 və 2016-ci il tarixlərinə digər banklardan alınan vəsaitlərə daxil edilmiş hesablanmış faiz gəlirləri müvafiq olaraq 2,766,172 AZN və 1,430,617 AZN təşkil etmişdir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

6. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİT VƏ AVANSLAR

Müştərilərə verilmiş kreditlər və avanslar aşağıdakılardan ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Müştərilərə verilmiş kreditlər və avanslar	302,356,644	301,124,358
Çıxılın: kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	(12,469,091)	(13,333,449)
Cəmi müştərilərə verilmiş kreditlər	289,887,553	287,790,909

31 dekabr 2017 və 2016-ci il tarixlərində başa çatmış illər üzrə ehtimal olunan zərər üzrə hərəkətlər 19 sayılı Qeyddə açıqlanır.

Müştərilərə verilmiş kreditlərə daxil edilmiş 31 dekabr 2017 və 2016-ci il tarixlərinə hesablanmış faiz gəlirləri müvafiq olaraq 3,499,137 AZN və 3,703,225 AZN təşkil etmişdir.

Aşağıdakı cədvəldə girovun ədalətli dəyəri deyil, növünə görə təhlil edilmiş müştərilərə verilmiş kreditlərin yekun balans dəyəri göstərilir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Depozitlər əsasında təmin edilmiş kreditlər	223,933,500	209,728,751
Zəmanətlər əsasında təmin edilmiş kreditlər	42,555,204	55,118,469
Avadanlıqlar əsasında təmin edilmiş kreditlər	25,015,919	24,153,969
Daşınmaz əmlak əsasında təmin edilmiş kreditlər	3,358,794	4,756,788
Daşına bilən əmlak əsasında təmin edilmiş kreditlər	-	37,425
Təminatsız kreditlər	7,493,227	7,328,956
	302,356,644	301,124,358
Çıxılın: kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	(12,469,091)	(13,333,449)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	289,887,553	287,790,909

Aşağıdakı cədvəldə sənaye sektoru üzrə təhlil edilmiş müştərilərə kreditlərin yekun balans dəyərləri göstərilir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
Sektorlar üzrə təhlil		
İstehsal	170,113,798	167,544,093
Ticarət və xidmət	72,130,594	82,110,780
Tikinti	36,165,319	8,711,743
Kənd təsərrüfatı	13,608,303	19,690,744
Fiziki şəxslər	7,204,445	14,180,549
Nəqliyyat və rabitə	1,221,662	6,501,486
Digər	1,912,523	2,384,963
	302,356,644	301,124,358
Çıxılın: kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	(12,469,091)	(13,333,449)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	289,887,553	287,790,909

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

6. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİT VƏ AVANSLAR

Fiziki şəxslərə verilmiş kreditlər aşağıdakı məhsullardan ibarətdir:

	31 dekabr	31 dekabr
	2017-ci il	2016-ci il
	AZN	AZN
İstehlak kreditləri	4,094,606	9,480,290
Plastik kartlar	2,235,176	3,866,942
Biznes kartlar	2,906	2,617
İpoteka kreditləri	473,127	405,455
Avtomobil kreditləri	398,630	425,245
	7,204,445	14,180,549
Çıxılın: kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	(3,043,051)	(3,580,066)
Cəmi fiziki şəxslərə verilmiş kreditlər və avanslar	4,161,394	10,600,483

31 dekabr 2017 və 2016-ci il tarixlərinə bütün kreditlər (portfelin müvafiq olaraq 100%-i həcmində) Azərbaycan Respublikasında fəaliyyət göstərən müştərilərə verilmişdir ki, bu da bir ölkə daxilində əhəmiyyətli coğrafi təmərküzləşmənin bir göstəricisidir.

	31 Dekabr 2017-ci il			31 Dekabr 2016-ci il		
	Ehtiyatdan əvvəl qalıq dəyəri	Dəyərsizləşmə zərəri üzrə ehtiyat	Qalıq dəyəri	Ehtiyatdan əvvəl qalıq dəyəri	Dəyərsizləşmə zərəri üzrə ehtiyat	Qalıq dəyəri
Dəyərsizləşməsi müəyyən edilmiş fərdi qiymətləndirilən müştərilərə verilmiş kreditlər	292,365,870	(296,267)	292,069,603	237,207,710	(318,677)	236,889,033
Dəyərsizləşməsi müəyyən edilmiş kollektiv qiymətləndirilən müştərilərə verilmiş kreditlər	13,979	(2,466,431)	(2,452,452)	53,258,933	(2,688,229)	50,570,704
Müştərilərə verilmiş fərdi dəyərsizləşdirilmiş kreditlər	9,976,795	(9,706,393)	270,402	10,657,715	(10,326,543)	331,172
Cəmi	302,356,644	(12,469,091)	289,887,553	301,124,358	(13,333,449)	287,790,909

7. SATILABİLƏN İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARI

Satılabilən investisiya qiymətli kağızları aşağıdakılardan ibarətdir:

Kapital investisiyaları	İştirak payı, %		31 dekabr	31 dekabr
	2017	2016	2017-ci il	2016-ci il
Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan SC	12.50	12.50	1,420,380	1,420,380
MilliKart MMC	10.00	10.00	500,000	500,000
Bakı Fond Birjası QSC	9.52	9.52	120,000	120,000
Cəmi satıla bilən investisiyalar			2,040,380	2,040,380

Bu investisiyaların real dəyəri hazır və etibarlı şəkildə mövcud olmadığı üçün bu, qiymətlərə dair hesabatdır.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

8. ASILI MÜƏSSİSƏLƏRƏ İNVESTİSİYA QOYULUŞU

	31 dekabr 2017-c il AZN	31 dekabr 2016-ci il AZN
Azərbaycan Sənaye Sığorta ASC	3,989,986	4,137,736

Qrupun asılı müəssisələrə investisiya qoyuluşu aşağıdakı cədvəldə göstərilir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-ci il AZN
1 yanvar tarixinə qalıq dəyəri	4,137,736	4,853,486
İl ərzində silinmələr	-	(408,000)
Asılı müəssisələrdən investisiyadan itki payı	(147,750)	(307,750)
İlin sonuna qalıq dəyəri	3,989,986	4,137,736

31 dekabr 2017-ci il tarixinə Qrupun əsas asılı müəssisələrində iştirak payı və həmin müəssisələrin cəmi aktivlər, öhdəliklər, gəlir və zərərlərini əhatə edən maliyyə göstəriciləri haqqında ümumi məlumat aşağıda əks etdirilir:

Adı	Cəmi aktivlər AZN	Cəmi öhdəliklər AZN	Gəlir AZN	Zərər AZN	İştirak payı %	Qeydiyyat ölkəsi
Azərbaycan Sənaye Sığorta ASC	19,019,000	6,163,000	7,127,000	591,000	25.0	Azərbaycan Respublikası

31 dekabr 2016-cı il tarixinə Qrupun əsas asılı müəssisələrində iştirak payı və həmin müəssisələrin cəmi aktivlər, öhdəliklər, gəlir və zərərlərini əhatə edən maliyyə göstəriciləri haqqında ümumi məlumat aşağıda əks etdirilir:

Adı	Cəmi aktivlər AZN	Cəmi öhdəliklər AZN	Gəlir AZN	Zərər AZN	İştirak payı %	Qeydiyyat ölkəsi
Azərbaycan Sənaye Sığorta ASC	19,927,000	6,480,000	6,268,000	1,231,000	25.00	Azərbaycan Respublikası

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

9. ƏMLAK VƏ AVADANLIQLAR

	Torpaq və binalar	Mebel və avadanlıqlar	Kompüterlər	Nəqliyyat vasitələri	İcarəyə götürülmüş mülkiyyətin təkmilləşdirilməsi	Digər avadanlıqlar	Lizinq	Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
İlkin dəyəri								
31 dekabr 2016	320	2,323,357	1,982,158	376,891	102,527	66,963	70,865	4,923,081
Əlavələr	-	122,026	102,253	25,200	-	14,590	-	264,069
Silinmələr	-	-	-	(18,362)	-	-	-	(18,362)
31 dekabr 2017	320	2,445,383	2,084,411	383,729	102,527	81,553	70,865	5,168,788
Yığılmış köhnəlmə								
31 dekabr 2016	-	(2,101,256)	(1,240,760)	(354,053)	(102,527)	(55,030)	(54,456)	(3,908,082)
İl üzrə xərc	-	(155,156)	(247,460)	(20,119)	-	(5,337)	(16,409)	(444,481)
Silinmə	-	-	-	15,856	-	-	-	15,856
31 dekabr 2017	-	(2,256,412)	(1,488,220)	(358,316)	(102,527)	(60,367)	(70,865)	(4,336,707)
Xalis balans dəyəri								
31 dekabr 2017	320	188,971	596,191	25,413	-	21,186	-	832,081
İlkin dəyəri								
31 dekabr 2015	320	2,572,385	2,140,329	392,891	272,416	113,979	78,415	5,570,735
Əlavələr	-	34,910	194,286	-	-	-	-	229,196
Silinmələr	-	(283,938)	(352,457)	(16,000)	(169,889)	(47,016)	(7,550)	(876,850)
31 dekabr 2016	320	2,323,357	1,982,158	376,891	102,527	66,963	70,865	4,923,081
Yığılmış köhnəlmə								
31 dekabr 2015	-	(2,205,727)	(1,307,151)	(333,405)	(272,416)	(99,966)	(55,179)	(4,273,844)
İl üzrə xərc	-	(179,140)	(252,142)	(36,648)	-	(2,080)	(5,469)	(475,479)
Silinmə	-	283,611	318,533	16,000	169,889	47,016	6,192	841,241
31 dekabr 2016	-	(2,101,256)	(1,240,760)	(354,053)	(102,527)	(55,030)	(54,456)	(3,908,082)
Xalis balans dəyəri								
31 dekabr 2016	320	222,101	741,398	22,838	-	11,933	16,409	1,014,999

Rəhbərliyin bəyanatına əsasən 31 Dekabr 2017 – cı il tarixə Bank bina, tikili və avadanlıqların balans dəyəri dəyərdən düşməmişdir (2016: sıfır).

Qrupa məxsus olan, 513,400 AZN dəyərində investisiya mülkiyyəti 31 Dekabr 2017-ci və 2016-cı illərin sonuna tam olaraq amortizasiya olunmuşdur.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

10. QEYRİ-MADDİ AKTİVLƏR

Qeyri-maddi aktivlər ibarətdir:

	31 dekabr	31 dekabr
	2017-ci il	2016-cı il
	AZN	AZN
İlkin dəyəri		
İlin əvvəlinə	3,043,709	875,403
Əlavələr	1,041	2,178,032
İl ərzində silinmələr	-	(9,726)
İlin sonuna	3,044,750	3,043,709
Yığılmış amortizasiya		
İlin əvvəlinə	(327,943)	(196,458)
İl üzrə tutulmalar	(299,272)	(141,211)
İl ərzində silinmələr	-	9,726
İlin sonuna	(627,215)	(327,943)
Xalis balans dəyəri	2,417,535	2,715,766

Qeyri-maddi aktivlərə proqram təminatı və lisenziyalar daxildir.

11. MÜSADİRƏ EDİLMİŞ AKTİVLƏR

Müsadirə edilmiş aktivlər ibarətdir:

	31 dekabr	31 dekabr
	2017-ci il	2016-cı il
	AZN	AZN
Qeyri-yaşayış əmlakı	414,375	172,125
Yaşayış əmlakı	-	507,451
Qiyəmətli metallar	-	1,320
	414,375	680,896
Çıxılsın: dəyərsizləşmə zərəri üzrə ehtiyat	(103,594)	(538,688)
Cəmi müsadirə edilmiş aktivlər	310,781	142,208

Müsadirə edilmiş aktivlərin hərəkətləri aşağıdakı qeyddə təqdim olunub:

	31 dekabr	31 dekabr
	2017-ci il	2016-cı il
	AZN	AZN
Dəyər		
1 Yanvar tarixinə olan dəyər,	680,896	1,008,926
İl ərzində daxilolma	414,375	172,125
İl ərzində silinmə	(1,139,946)	(500,155)
Balansa/(Balansdan kənara) transfer, xalis	459,050	-
31 Dekabr tarixinə olan dəyər,	414,375	680,896
Yığılmış dəyərsizləşmə		
1 Yanvar tarixinə olan dəyərsizləşmə,	(538,688)	(714,173)
İl üzrə ehtiyatın bərpası/(yaradılması), xalis	769,831	(324,670)
İl ərzində silinmə	124,313	500,155
Balansa/(Balansdan kənara) transfer, xalis	(459,050)	-
31 Dekabr tarixinə olan dəyərsizləşmə,	(103,594)	(538,688)
31 Dekabr tarixinə olan xalis balans dəyəri,	310,781	142,208

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

12. DİGƏR AKTİVLƏR

Digər aktivlər ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Digər maliyyə aktivləri:		
Digər banklardan plastik kart əməliyyatları üzrə debitor borclar	1,535,759	845,701
Hökumətdən alacaqlar	381,791	-
Pul köçürmələri üzrə hesablaşmalar	131,590	42,281
Cəmi maliyyə aktivləri	2,049,140	887,982
Digər qeyri-maliyyə aktivləri:		
Təxirə salınmış xərclər	227,023	202,160
Mənfəət vergisi üzrə artıq ödəmə	205,325	-
Əmlak və avadanlıqlar üzrə təchizatçılara ödənilmiş avanslar	34,870	100,686
Digər	36,773	138,495
	503,991	441,341
Cəmi digər aktivlər	2,553,131	1,329,323

13. AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKINA QARŞI ÖHDƏLİK

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış kredit	-	10,000,000

Pul vəsaitlərinin hərəkəti məqsədləri üçün ARMB-dan alınmış kreditin hərəkəti aşağıda təqdim olunub:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
1 Yanvar tarixinə olan ARMB-dan alınmış kredit,	10,000,000	10,000,000
İl ərzində faiz xərci	292,500	305,000
İl ərzində ödənilib	(10,292,500)	(305,000)
31 Dekabr tarixinə olan ARMB-dan alınmış kredit,	-	10,000,000

14. BANKLAR VƏ DÖVLƏT QURUMLARI TƏRƏFİNDƏN YERLƏŞDİRİLMİŞ DEPOZİTLƏR

Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Banklardan alınmış depozitlər	160,906,361	167,188,550
Sahibkarlığa Kömək Milli Fonduna ödəniləcək vəsaitlər	46,785,714	56,100,000
Bankdan kreditlər	-	25,061,111
Azərbaycan İpoteka Fonduna ödəniləcək vəsaitlər	320,309	403,447
Digər bankların müxbir hesabları	25	23
Cəmi banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	208,012,409	248,753,131

31 dekabr 2017 və 2016-cı il tarixlərinə digər banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlərə daxil edilmiş hesablanmış faiz xərcləri müvafiq olaraq AZN 1,266,971 və 919,820 AZN təşkil etmişdir.

31 dekabr 2017 və 2016-cı il tarixlərinə Qrupun maliyyə institutundan aldığı kreditlər və depozitlərin məbləği müvafiq olaraq AZN 154,214,088 və 160,217,982 AZN təşkil etmişdir.

14. BANKLAR VƏ DÖVLƏT QURUMLARI TƏRƏFİNDƏN YERLƏŞDİRİLMİŞ DEPOZİTLƏR

31 dekabr 2017 və 2016-cı il tarixlərinə banklara və dövlət qurumlarının yerləşdirdiyi depozitlərə Sahibkarlığa Kömək Milli Fondunun verdiyi müvafiq olaraq AZN 46,785,714 və 56,100,000 AZN məbləğində kreditlər daxildir. Bu kreditlərin qaytarılma müddəti 1 ildən 7 ilə qədərdir və illik faizi dərəcəsi 1% təşkil edir. 2017-ci il üzrə heç bir kredit götürülməmişdir, halbuki 9,831,181 AZN məbləğində kredit geri ödənilmişdir.

31 dekabr 2017 və 2016-cı il tarixlərinə banklara və dövlət qurumlarına ödəniləcək vəsaitlərə Azərbaycan İpoteka Fondunun verdiyi müvafiq olaraq AZN 320,309 və AZN 403,447 məbləğində kreditlər daxildir. Bu kreditlərin qaytarılma müddəti 12 ildən 17 ilə qədərdir (2016: 13-18) və illik faizi 4-8%-dir. 2017-ci il üzrə heç bir kredit götürülməmişdir, halbuki 83,138 AZN məbləğində kredit geri ödənilmişdir.

Pul vəsaitlərinin hərəkəti məqsədləri üçün Banklardan alınan kreditlərləri hərəkətlər aşağıdakı kimi təqdim edilmişdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
1 yanvar tarixinə olan banklardan alınmış kreditlər,	25,061,111	-
İl ərzində ərzində daxilolma	-	25,000,000
İl ərzində faiz xərcləri	1,611,111	61,111
İl ərzində ödənişlər	(26,672,222)	-
31 dekabr tarixinə olan banklardan alınmış kreditlər,	-	25,061,111

15. MÜŞTƏRİLƏRİN YERLƏŞDİRDİYİ DEPOZİTLƏR

Müştərilərin yerləşdirdiyi depozitlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Müddətli depozitlər	481,047,163	366,597,495
Tələb əsasında ödənilən	163,305,070	75,290,130
Cəmi müştərilərin yerləşdirdiyi depozitlər	644,352,233	441,887,625

31 dekabr 2017 və 2016-cı il tarixlərinə müştərilərin depozitlərinə daxil edilmiş hesablanmış faiz xərcləri müvafiq olaraq 5,113,059 AZN və 2,935,834 AZN təşkil etmişdir.

31 dekabr 2017 və 2016-cı il tarixlərinə 11,744,422 AZN və 7,361,225 AZN məbləğlərində müştərilər tərəfindən yerləşdirilmiş depozitlər Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

15. MÜŞTƏRİLƏRİN YERLƏŞDİRDİYİ DEPOZİTLƏR

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Sektorlar üzrə təhlil:		
Fiziki şəxslər	331,950,009	339,001,569
Ticarət və xidmətlər	260,420,955	91,691,309
Nəqliyyat və rabitə	13,888,870	1,006,898
Kənd təsərrüfatı	7,190,894	6,157,461
Enerji	1,054,012	5,662
Tikinti	676,604	444,630
İstehsal	469,882	546,644
Mədəncilik	-	54,760
Digərləri	28,701,007	2,978,692
	644,352,233	441,887,625

16. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Digər maliyyə öhdəlikləri:		
Pul köçürmələri və plastik kart əməliyyatları üzrə hesablaşmalar	1,108,503	618,689
Hesablanmış xərclər	183,740	125,967
İşçilərə ödəniləcək vəsaitlər	80,250	89,729
Cəmi digər maliyyə öhdəlikləri	1,372,493	834,385
Digər qeyri-maliyyə öhdəlikləri:		
Ödəniləcək vergi xərcləri	277,305	159,146
Zəmanət və digər öhdəliklər üzrə ehtiyat	52,332	78,680
Digər	12,841	67,222
	342,478	305,048
	1,714,971	1,139,433

17. SƏHMDAR KAPİTALI

31 dekabr 2017 və 2016-cı il tarixlərinə Qrupun buraxılmasına icazə verilmiş, buraxılmış və tam ödənilmiş 0.345 milyon xəzinə səhmlərindən ibarət 60 milyon adi səhmlərdən ibarət olmuşdur. Bütün adi səhmlərin nominal dəyəri 1 AZN (2016: 1 AZN) təşkil edir və hər səhm səhmdara bir səs hüququ verir. 31 Dekabr 2017 və 2016-cı il tarixə xəzinə səhmləri Bankın törəmə müəssisəsi tərəfindən saxlanılan səhmlərdən ibarətdir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

18. XALIS FAİZ GƏLİRLƏRİ

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Faiz gəlirləri aşağıdakılardan ibarətdir:		
Amortizasiya olunmuş ilkin dəyərində maliyyə aktivləri üzrə faiz gəlirləri:		
Banklardan alınacaq vəsaitlər üzrə faiz gəlirləri	12,695,890	8,303,276
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz gəlirləri	11,760,640	10,082,761
Cəmi faiz gəlirləri	24,456,530	18,386,037

Faiz xərcləri aşağıdakılardan ibarətdir:

Amortizasiya olunmuş ilkin dəyərində öhdəliklər üzrə faiz xərcləri aşağıdakılardan ibarətdir:		
Müştərilən depozitləri üzrə faizlər	(8,912,020)	(6,244,606)
Banklar və dövlət qurumlarından alınmış kreditlər üzrə faiz	(5,140,325)	(3,244,322)
Amortizasiya olunmuş dəyərində öhdəliklər üzrə cəmi faiz xərcləri	(14,052,345)	(9,488,928)
	10,404,185	8,897,109

19. EHTİMAL EDİLƏN ZƏRƏR ÜÇÜN EHTİYATLAR

Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların hərəkəti aşağıdakı şəkildə olmuşdur:

	Banklardan alınacaq vəsaitlər AZN	Müştərilərə verilmiş kreditlər AZN	Qarantiyalar üzrə ehtiyat AZN	Cəmi AZN
31 dekabr 2015-ci il	(4,727,474)	(9,959,023)	(43,687)	(14,730,184)
Ehtiyat xərcləri	(997,290)	(3,405,916)	(34,993)	(4,438,199)
Bərpa edilmiş ehtiyatlar	1,142,228	31,490	-	1,173,718
Cəmi il ərzində	144,938	(3,374,426)	(34,993)	(3,264,481)
31 dekabr 2016-cı il	(4,582,536)	(13,333,449)	(78,680)	(17,994,665)
İl ərzində silinmə	-	356,491	-	356,491
Ehtiyat xərcləri	(1,865,221)	(738,489)	-	(2,603,710)
Bərpa edilmiş ehtiyatlar	-	1,246,356	26,348	1,272,704
Cəmi il ərzində	(1,865,221)	507,867	26,348	(1,331,006)
31 dekabr 2017-ci il	(6,447,757)	(12,469,091)	(52,332)	(18,969,180)

20. XARİCİ VALYUTA İLƏ ƏMƏLİYYATLAR ÜZRƏ XALIS GƏLİR

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Dilinq əməliyyatı, xalis	3,281,784	2,831,651
Məzənnə fərqi (xərc)/gəlir, xalis	(509,807)	3,153,627
	2,771,977	5,985,278

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

21. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ

Haqq və komissiya gəlirləri və xərcləri aşağıdakı şəkildədir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Haqq və komissiya gəlirləri:		
Plastik kartlar üzrə xidmətlər	1,460,032	1,211,698
Sənədli əməliyyatlar	1,115,342	316,313
Nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar	251,661	255,021
Hesablaşmalar	471,110	513,717
Digər əməliyyatlar	66,073	50,779
	3,364,218	2,347,528

22. HAQQ VƏ KOMİSSİYA XƏRCLƏRİ

Haqq və komissiya xərcləri aşağıdakı şəkildədir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Haqq və komissiya xərcləri:		
Plastik kartlar üzrə xidmətlər	1,518,883	1,164,793
Sənədli əməliyyatlar	188,732	107,348
Nağd pul vəsaitlərinin çıxarılması üzrə əməliyyatlar	63,192	36,946
Hesablaşmalar	11,840	11,800
	1,782,647	1,320,887

23. ƏMƏLİYYAT XƏRCLƏRİ

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Əməkhaqları və işçilərə verilmiş mükafatlar	4,078,668	3,366,494
Hüquq və peşəkar xidmət haqları	1,447,592	1,142,325
Proqram təminatı xərcləri	846,053	606,351
Köhnəlmə və amortizasiya	743,682	616,690
İcarə xərcləri	585,645	586,105
Mühafizə xidmətləri	355,380	354,005
Rabitə xərcləri	238,373	271,133
Vergi xərcləri (mənfəət verigisindən başqa)	103,130	48,151
Sığorta xərcləri	99,263	86,444
Reklam və marketinq işləri üzrə xərclər	80,713	53,849
Kommunal	48,839	38,889
Nəqliyyat və sayahət	45,973	40,429
Təmir və saxlama xərcləri	45,249	52,579
Ofis xərcləri	43,749	64,273
Çek və plastik kartlar üzrə çap xərci	26,867	12,296
Digər xərclər	47,895	75,781
	8,837,071	7,415,794

24. MƏNFƏƏT VERGİSİ

Qrup cari mənfəət vergisi ödəmələrini və vergi bazalarını Qrupun fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq aktiv və öhdəliklərdə dəyərləndirir və əks etdirir və bu hesablamlar BMHS-dən fərqlənir.

Bəzi xərclərin vergi bazasının hesablanması zamanı nəzərə alınmaması və bəzi gəlirlərin vergiyə tabe tutulmaması nəticəsində Qrupun daimi vergi fərqləri yaranır.

Təxirə salınmış vergilər maliyyə hesabatlarında göstərilən aktiv və öhdəliklərin qalıq dəyəri ilə onların vergi hesabatındakı qalıq dəyərləri arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2017 və 2016-cı il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsulların istifadə edilməsinə, eləcə də bəzi aktivlər üzrə vergi uçotunda olan qalıqların maliyyə hesabatlarında olan qalıqlara nisbətən fərqli olması nəticəsində yaranır.

Azərbaycan Respublikasının vergi qanunvericiliyi xüsusilə fərqli şərtlərə və dəyişikliklərə başlanğıc verə bilər. Vergi qanunvericiliyinə dair rəhbərliyin şərhli vergi orqanlarının şərhli ilə uyğun olmazsa, vergi orqanları tərəfindən Qrupa maliyyə hesabatları üçün əlavə vergilər, cəzalar və faizlər təyin oluna bilər.

Təxirə salınmış müvəqqəti fərqlərə aşağıdakılar daxildir:

		31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Təxirə salınmış vergi aktivləri	(a)	198,003	337,026
Təxirə salınmış vergi öhdəlikləri	(b)	(23,033)	(379,580)
Təxirə salınmış xalis vergi aktivli/(öhdəliyi)		174,970	(42,554)

Təxirə salınmış mənfəət vergisi qalıqları üzrə ümumi hərəkət aşağıdakı kimidir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
İlin əvvəlinə	(42,554)	119,693
Mənfəət və zərər hesablarına daxil edilmiş	217,524	(162,247)
Təxirə salınmış xalis vergi aktivli/(öhdəliyi)	174,970	(42,554)

Eyni vergi yurisdiksiyasında qalıqların əvəzləşdirilməsi nəzərə alınmadan il ərzində təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

a) Təxirə salınmış vergi aktivləri

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Vergi bazasını azaldan müvəqqəti fərqlər:		
Digər aktivlər	713,833	1,499,782
Əmlak və avadanlıqlar	276,180	185,350
	990,013	1,685,132
Təxirə salınmış vergi aktivləri 20% (2016: 20%)	198,003	337,026

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

24. MƏNFƏƏT VERGİSİ

b) *Təxirə salınmış vergi öhdəlikləri*

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Vergi bazasını azaldan müvəqqəti fərqlər:		
Qeyri-maddi aktivlər	114,644	156,578
Digər öhdəliklər	520	1,036,262
Müştərilərin yerləşdirdiyi depozitlər	-	705,062
	115,164	1,897,902
Təxirə salınmış vergi öhdəlikləri 20% (2016: 20%)	23,033	379,580

31 dekabr 2017-cı və 2016-cı il tarixlərində başa çatmış illər üzrə effektiv faiz dərəcəsi üzləşdirilməsi aşağıdakı kimidir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Mənfəət vergisindən əvvəl gəlir	5,067,123	4,567,505
20% (2016: 20%) məcburi vergi dərəcəsi ilə hesablanmış vergi	(1,013,425)	(913,501)
Daimi fərqlərin vergi təsiri	38,345	(108,068)
Müvəqqəti fərqlərin vergi təsiri	217,524	(162,247)
Mənfəət vergisi xərci	(757,556)	(1,183,816)
Cari mənfəət vergisi xərci	(975,080)	(1,021,569)
Mənfəət və zərər hesablarına daxil edilmiş təxirə salınmış vergisinin gəliri / (xərci)	217,524	(162,247)
Mənfəət vergisi xərci	(757,556)	(1,183,816)
Mənfəət vergisi üzrə artıq ödəmə/Ödəniləcək mənfəət vergisi		

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
1 Yanvar tarixinə qalıq	(24,985)	-
İl üzrə xərc	(975,080)	(1,021,569)
İl üzrə ödənilmiş mənfəət vergisi	1,205,390	996,584
31 Dekabr tarixinə qalıq	205,325	(24,985)

25. SƏHM ÜZRƏ GƏLİR

Əsas və kapitala əlavə edilən hər səhm üzrə gəlirin hesablanması istifadə edilmiş gəlir və adi səhmlərin orta sayı aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Bankın təsisçilərinə aid edilən xalis mənfəət	4,324,567	3,383,689
Hər səhm üzrə əsas və kapitala əlavə edilə bilən gəlirin hesablanması üçün adi səhmlərin orta sayı	60,000,000	60,000,000
Hər səhm üzrə gəlir - əsas və kapitala əlavə edilə bilən	0.072	0.056

26. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Adi fəaliyyətin gedişində Qrup müştərilərinin tələbatlarını qarşılamaq məqsədilə şərti öhdəliklər üzrə risk yarada biləcək maliyyə alətlərində tərəf kimi çıxış edir.

Qrup balansda qeyd edilən əməliyyatlar halında olduğu kimi, balansdan kənar öhdəliklərini qəbul edərkən eyni kredit nəzarət və idarəetmə siyasətlərini tətbiq edir.

31 dekabr 2017 və 2016-cı il tarixlərinə şərti öhdəliklər ibarətdir:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Şərti öhdəliklər və kredit təəhhüdləri		
Zəmanətlər və bənzəri öhdəliklər	60,989,067	10,314,328
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	7,680,516	11,395,967
Cəmi şərti öhdəliklər və kredit təəhhüdləri	68,669,583	21,710,295

Kredit xətti ilə müştərilərə kreditlərin və avansların ayrılması borcalanın maliyyə nəticələri, borca xidmət qabiliyyəti və digər şərtlərdən asılı olaraq və hər bir hadisə əsasında Qrup tərəfindən təsdiqlənmişdir. 31 dekabr 2017 və 2016-cı il tarixlərinə istifadə edilməmiş belə kredit xətləri müvafiq olaraq 7,680,516 AZN və 11,395,967 AZN təşkil etmişdir.

Kapital qoyuluşları üzrə öhdəliklər – Bank minimum kapital tələblərinə tam uyğun gəlir. Ətraflı məlumat üçün 30 sayılı qeydlərə baxın.

Bundan əlavə, Bank, müəyyən edilmiş müddətlər üçün Maliyyə Bazarlarına Nəzarəti Palatasına hesabatların təqdim etmişdir və maliyyə hesabatları dərc edildiyi tarixədək təqdim elədiyi hesabatlardan heç bir mənfi rəy almamışdır.

Məhkəmə proseduraları - Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Banka qarşı iddialar irəli sürülür. Qrupun rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi - Azərbaycan Respublikasının vergi qanunvericiliyindəki bir neçə şəkildə təsfir oluna bilər. Bundan əlavə, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə sərbəst qərar vermələri riski də mövcuddur. Biznes fəaliyyəti ilə əlaqədar Qrup rəhbərliyinin mülahizələrinə əsaslanan xüsusi mövqe vergi tərəfindən birmənalı qarşılanmadıqda, cərimələr və faizlər hesablanı bilər.

Belə qeyri-müəyyənliklər, əsasən maliyyə alətlərinin/derivativlərin və transfer qiymətini təyin etmək məqsədilə əməliyyatın bazar qiymətinin istifadə edilməsi zamanı vergi qanunvericiliyinə uyğun olaraq şərhinə aid edilə bilər. Bu hallar eləcə də kreditlər üzrə ehtiyatların yaradılması zamanı yaranan müvəqqəti fərqlərin və bunun vergi öhdəliyinə təsirinin vergi orqanları tərəfindən mənfəət vergisi bazasının bilərəkdən azaldılması kimi şərh edilməsinə aid edilə bilər.

Ümumiyyətlə, vergi ödəyicilərinin audit tarixindən əvvəlki üç ilə aid maliyyə təsərrüfat fəaliyyəti vergi orqanları tərəfindən yoxlanıla bilər. Bundan əlavə, vergi yoxlamaları başa çatdıqda belə aparılmış yoxlamaların daha yüksək vergi orqanları tərəfindən yoxlanılması ehtimalı da istisna edilmir. Rəhbərlik hesab edir ki, 31 Dekabr 2017-ci il tarixinə Qrupun təsviri müvafiq qanunvericiliyə uyğundur və Qrupun vergi və valyuta üzrə mövqeyi davamlı olacaqdır.

26. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Əməliyyat mühiti - Azərbaycan Respublikası, ölkə hüddudlarından kənarda sərbəst dövriyyəyə malik olmayan valyuta, sərt valyuta nəzarəti, müəyyən qədər yüksək inflyasiya və iqtisadi artım templəri də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə xas bir çox xarakterlərə malikdir. Azərbaycanın bank sektoru ictimai fikirdəki mənfi dəyişikliklərə və iqtisadi şəraitə qarşı həssasdır. Bəzən Azərbaycan Respublikasının iqtisadiyyatında likvidlik riskləri ilə əlaqədar olaraq bank sektoruna inamın azalması halları müşahidə olunur. Bank sektorundakı iqtisadi tendensiyaları və aparılacaq islahatları, habelə Azərbaycanın bank sektorunda likvidlik və ya inamın azalması hallarının Bankın maliyyə vəziyyətinə mümkün təsirini qabaqcadan rəhbərlik tərəfindən proqnozlaşdırılması mümkün deyil.

Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərtlər və dəyişikliklər baş verir. Bundan əlavə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların üzləşdiyi çətinliklərə, müflisləşmə və iflas haqqında qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi zərurəti, girovun qeydiyyatı və istifadəsi üzrə rəsmiləşdirilmiş proseduraların yetərsizliyi, eləcə də qanunvericilik və vergi sistemi ilə bağlı digər maneələr daxildir. Azərbaycan Respublikasının gələcək iqtisadi istiqaməti əsasən hökumət tərəfindən iqtisadi, maliyyə və monetar sahələrində görülən tədbirlərdən, eləcə də vergi, hüquq, tənzimlənmə və siyasi sahələrdə inkişafdan asılıdır. 21 fevral 2015-ci tarixində Azərbaycan manatı ABŞ dolları qarşısında kəskin devalvasiyaya uğramışdır. Övvəllər ABŞ dollarına qarşı sabit saxlanılan məzənnə rejimi 21 dekabr 2015-ci il tarixindən AR Mərkəzi Bankının qərarı ilə üzən məzənnə rejiminə keçirilmişdir. Bununla yanaşı, hökumət il ərzində MB-nin valyuta mübadilə məzənnəsindən maksimum və minimum prinsiplərini aradan qaldırdı və hal-hazırda Bank bazar təklifi və tələb əsasında öz mübadilə kursunu təyin edə bilər. İl ərzində Yeni Azərbaycan Manatı (AZN) ABŞ dollara (USD) qarşı 1.7707-dən 1.7001 kursuna qədər möhkəmlənmişdir.

Qlobal maliyyə sistemi dərin böhran əlamətlərini göstərməkdə davam edir və dünyanın bir çox iqtisadi sistemlərində əvvəlki illərlə müqayisədə daha az və ya heç bir artım müşahidə olunmur. Bundan başqa, Avrozonada bəzi suveren dövlətlərinin və bu dövlətlərin kredit borclarına məruz qalmış maliyyə institutlarının kredit qabiliyyəti barədə qeyri müəyyənlik artmaqdadır. Belə vəziyyət Azərbaycan iqtisadiyyatını ləngidə və ya tənəzzülə uğrada, Bankın kapital vəsaitləri və onun dəyərinə çıxış imkanlarına, ümumilikdə isə, onun biznes fəaliyyəti, əməliyyat nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir göstərə bilər.

Rəhbərlik, biznes mühiti şəraitindəki inkişafı nəzarət edir və Qrupun davamlığı üçün müvafiq düzəlişləri edir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

27. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Bank və onun əlaqəli tərəfləri hesab edilən törəmə müəssisələri arasında əməliyyatlar konsolidə zamanı silinmiş və bu qeyddə açıqlanmamışdır. Qrup və digər əlaqəli tərəflər arasında əməliyyatlar aşağıda açıqlanmışdır. Əqdlər qarşılıqlı razılaşdırılmış şərtlərlə daxil edilmişdir

	Qeydlər	31 dekabr 2017-ci il		31 dekabr 2016-cı il	
		Konsolidə edilmiş maliyyə hesabatlarında		Konsolidə edilmiş maliyyə hesabatlarında	
		Asılı tərəflərlə olan qalıqlar	bu bənd üzrə cəmi məblə	Asılı tərəflərlə olan qalıqlar	bu bənd üzrə cəmi məbləğ
		AZN	AZN	AZN	AZN
Müştərilərə verilmiş kreditlər və avanslar, ümumi:	6		302,356,644		301,124,358
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		*48,377,741	*59,191,202		
- Qrupun əsas rəhbərliyi/Asılı tərəflər		98,521	591,472		
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar:	6		12,469,091		13,333,449
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		444,376	325,079		
- Qrupun əsas rəhbər heyəti/üzvləri/Asılı tərəflər		1,033	5,915		
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər:	15		644,352,233		441,887,625
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		32,063,290	18,749,165		
- Qrupun əsas rəhbər heyəti/üzvləri/Asılı tərəflər		320,431,548	328,197,463		
Zəmanətlər və bənzər öhdəliklər:	26		60,989,067		10,314,328
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		422,128	4,290,185		

*bu məbləğin 39,437,000 AZN (2016: 52,602,000 AZN) nağd vəsait (depozit) qismində girov təşkil edir.

Direktorlara və əsas rəhbərliyin digər üzvlərinə əmək haqqları aşağıdakı kimi olmuşdur:

	Qeydlər	31 dekabr 2017-ci il		31 dekabr 2016-cı il	
		Konsolidə edilmiş maliyyə hesabatlarında		Konsolidə edilmiş maliyyə hesabatlarında	
		Asılı tərəflərlə olan qalıqlar	bu bənd üzrə cəmi məblə	Asılı tərəflərlə olan qalıqlar	bu bənd üzrə cəmi məbləğ
Bütün işçilərin kompensasiyası:	23		4,078,668		3,366,494
- əsas rəhbər işçilərin kompensasiyası		314,374	231,654		

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

27. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

31 dekabr 2017 və 2016-cı il tarixlərinə bitən il üzrə məcmu gəlir haqqında konsolidə edilmiş hesabata aşağıdakı əlaqəli tərəflərlə əməliyyatlar daxildir:

		31 dekabr 2017-ci il Konsolidə edilmiş maliyyə hesabatlarında Asılı tərəflərlə olan bu bənd üzrə cəmi məbləğ AZN	31 dekabr 2016-cı il Konsolid edilmiş maliyyə hesabatlarında Asılı tərəflərlə olan bu bənd üzrə cəmi məbləğ AZN
Qeyd			
Faiz gəlirləri:	18	24,456,530	18,386,037
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		1,019,847	1,658,958
- Qrupun əsas rəhbər heyəti/üzvləri/ Asılı tərəflər		31,218	63,300
Faiz xərcləri:	18	14,052,345	9,488,928
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		71,495	90,581
- Qrupun əsas rəhbər heyəti/üzvləri/ Asılı tərəflər		5,194,669	5,783,913
Faiz gətirən aktivlərin dəyərsizləşmə zərərləri üzrə ehtiyat		1,331,006	3,264,481
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		119,297	342,069
- Qrupun əsas rəhbər heyəti/üzvləri/ Asılı tərəflər		(4,882)	22,993
Haqq və komissiya gəlirləri	21	3,364,218	2,347,528
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		524,038	755,896
- Qrupun əsas rəhbər heyəti/üzvləri/ Asılı tərəflər		22,735	54,455
Əməliyyat xərcləri:	23	8,837,071	7,415,794
- səhmdarlar və Qrup səhmdarlarının mühüm payı olduğu müəssisələr		53,122	86,736
- Qrupun əsas rəhbər heyəti/üzvləri/ Asılı tərəflər		-	8,763

Əlaqədar tərəflərin kredit üzrə faiz dərəcələri illik olaraq 1,5-27 arasında dəyişir.

28. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bilindiylə məbləği təşkil edir.

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktivlər

Qısamüddətli ödəmə dövrü (3 aydan az) olan maliyyə aktivləri və öhdəliklər halında belə ehtimal edilir ki, onların qalıq dəyəri ədalətli dəyərinə yaxındır. Belə ehtimal tələb olunanadək depozitlərə və ödəniş müddəti müəyyən olunmamış əmanət hesablarına da qarşı tətbiq olunur.

Maliyyə alətlərinin ədalətli dəyərinin hesablanması üçün aşağıdakı metodlar və mühüm təxminlər tətbiq edilmişdir:

- Azərbaycan Respublikasının Mərkəzi Bankında pul vəsaitləri və minimum ehtiyat depoziti. Belə növ aktivlərin qısa müddətli və mövcudluq məhdudiyyətlərinə görə balans dəyərinin onların ağlabatan ədalətli dəyər olması ehtimal edilir.
- Hesabat tarixinə bir ay qalmış müddətdə banklara verilən kredit və avanslar və müştərilərə verilən kreditlərin ədalətli dəyərinin onların həcminə bərabər ədalətli dəyər olması ehtimal edilir. Digər kreditlərin ədalətli dəyəri bazar faizi dərəcələrinin tətbiqi ilə ehtimal edilir, harada ki, kreditlər hesablanmış ədalətli dəyər həcmindən kredit itkisi üzrə ehtiyatların çıxılması ilə oxşar depozitlər üzrə cari bazar dərəcələri ilə təmin edilmişdir..
- Şəxsi müştərilərə kredit və avanslar sabit dərəcədə ödənilir. Belə kredit və avanslar üzrə Azərbaycanda heç bir fəal ikinci dərəcəli bazar olmadığına görə bu portfel üçün heç bir etibarlı bazar mövcud deyildir. Ədalətli dəyər ödəmə tarixi qalan sabit müddətə bərabər olan oxşar kreditlər üzrə hesabat tarixində mövcud bazar dərəcələrinə istinad edilməklə hesablanmışdır.
- Digər maliyyə aktivləri və öhdəlikləri əsasən qısa müddətli debitor borcları və haqlarla təmsil edilir və beləliklə, balans dəyərinin onların ədalətli dəyər olması ehtimal edilir.
- Hesabat dövrünə bir ay qalmış müddətdə müddətli depozitlər üzrə müddətli depozitlərin balans dəyərinin (müştəri hesablarına və bankların depozitlərinə daxil edilmişdir) onların ədalətli dəyər olması ehtimal edilir. Digər müddətli depozitlərin ədalətli dəyəri oxşar depozitlər üzrə təklif edilən cari bazar dərəcələri ilə depozitlərin yerləşdirildiyi zaman bazar faizi dərəcələrinin tətbiq edilməsi ilə ehtimal edilir.

Aşağıdakı cədvəldə maliyyə aktivləri və öhdəliklərinin balans dəyərinin onların ehtimal edilən ədalətli dəyəri ilə müqayisəsi verilmişdir:

	31 dekabr 2017-ci il		31 dekabr 2016-cı il	
	Qalıq dəyəri	Ədalətli dəyər	Qalıq dəyəri	Ədalətli dəyər
	AZN	AZN	AZN	AZN
<i>Maliyyə aktivləri</i>				
Azərbaycan Respublikası Mərkəzi				
Bankında yerləşdirilən pul vəsaitləri	17,471,662	17,471,662	27,216,103	27,216,103
Bankdan alınacaq vəsaitlər	616,918,094	616,918,094	453,652,297	453,652,297
Müştərilərə verilmiş kreditlər və avanslar	289,887,553	289,887,553	287,790,909	287,790,909
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	2,040,380	2,040,380	2,040,380
Digər maliyyə aktivləri	2,049,140	2,049,140	887,982	887,982
	928,366,829	928,366,829	771,587,671	771,587,671
<i>Maliyyə öhdəlikləri</i>				
Azərbaycan Respublikasının Mərkəzi Banka qarşı				
tələblər	-	-	10,000,000	10,000,000
Banklar və dövlət qurumları tərəfindən yer-				
ləşdirilmiş depozitlər	208,012,409	208,012,409	248,753,131	248,753,131
Müştərilər tərəfindən yerləşdirilmiş				
depozitlər	644,352,233	644,352,233	441,887,625	441,887,625
Digər maliyyə öhdəlikləri	1,372,493	1,372,493	834,385	834,385
	853,737,135	853,737,135	701,475,141	701,475,141

28. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Satılabilən maliyyə investisiyaları

Adətən qiymətləndirmə üsulu və ya qiymətləndirmə modelindən istifadə etməklə qiymətləndirilən satıla bilən maliyyə aktivləri qeydiyyatdan keçməmiş kapital və borc qiymətli kağızlarından ibarətdir.

Satıla bilən investisiya qiymətli kağızlarının tərkibinə daxil edilmiş kapital qiymətli kağızlarının ədalətli dəyəri düzgün şəkildə hesablanma bilmir. 31 dekabr 2017 və 2016-cı il tarixlərinə onların qalıq dəyəri müvafiq olaraq 2,040,380 AZN və 2,040,380 AZN təşkil etmişdir. Belə səhmlər açıq satışa verilmədiyindən və ədalətli dəyərin hesablanması tətbiq oluna biləcək çox saylı müxtəlif təxminlər ortaya çıxdığından, onların ədalətli dəyərinin hesablanması mümkün hesab edilmir və müvafiq olaraq hazırkı dəyəri ilə uçota alınır.

29. KAPİTALIN İDARƏ OLUNMASI

Kapitalın idarə olunması Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) və Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən təyin olunmuş kapital tələbləri ilə uzlaşdığı halda Qrupun məqsədləri Qrupun fəaliyyətini davam etdirmək qabiliyyətini qorumaq və azı 10% kapitalın uyğunluq nisbətinə nail olmaq üçün kifayət qədər kapital bazasını saxlamaqdır. ARMB tərəfindən təyin olunmuş kapitalın uyğunluq nisbəti ilə uzlaşan kapitalın idarə olunmasına Qrupun İdarə Heyətinin sədri, Baş mühasib, Daxili audit departamentinin direktoru və Müşahidə Şurasının sədri tərəfindən nəzərdən keçirilmiş və imzalanmış hesablamların icmalı əsasında hazırlanan aylıq hesabatlarla nəzarət olunur.

MBNP və ARMB tərəfindən təyin olunmuş cari kapital tələbləri əsasında banklar aşağıda qeyd olunan şərtlərə riayət etməlidirlər: (a) nizamnamə kapitalının minimal səviyyəsini 50,000,000 AZN olaraq saxlamaq (2016-cı il: 50,000,000 AZN); (b) minimal kapital və risk dərəcəsi üzrə ölçülmüş aktivlər (“nizamnamə kapitalının nisbəti”) arasındakı nisbəti minimal olaraq göstərilmiş 10% -də və ya ondan yüksək faizdə saxlamaq (2016-cı il: 10%); (c) 1-ci dərəcəli kapital və risk dərəcəsi üzrə ölçülmüş aktivlər arasındakı nisbəti (“1-ci dərəcəli kapital nisbəti”) minimal olaraq göstərilmiş 5%-də və ya ondan yüksək faizdə saxlamaq (2016-cı il: 5%); (d) 2-ci dərəcəli kapital Məcmu kapitalın 50 faizdən çox olmamalıdır; (e) 2-ci dərəcəli kapital 1-ci dərəcəli kapitalın məbləğindən çox olmamalıdır.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

29. KAPİTALIN İDARƏ OLUNMASI

MBNP və ARMB Bankın kapitalının normativ tələblərini müəyyən edir və onların yerinə yetirilməsinə nəzarət edir.

Bank kredit təşkilatları üçün hüquqi normativlərlə kapital kimi müəyyən edilmiş vəsaitləri kapital kimi qəbul edir. MBNP və ARMB-nin qüvvədə olan kapital normativlərinə uyğun olaraq, banklar risk dərəcəsi üzrə ölçülmüş aktivlərin nisbətini (normativ kapital adekvatlığı əmsalı) təyin edilmiş minimal səviyyədə saxlamalıdır.

Aşağıdakı cədvəldə 31 dekabr tarixinə MBNP-nin normativ tələblərinə əsasən kapital adekvatlığının hesablanması təqdim olunur:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
1-ci dərəcəli capital		
Nizamnamə kapitalı	60,000,000	60,000,000
Bölüşdürülməmiş mənfəət	16,957,675	13,124,477
Cəmi 1-ci dərəcəli capital	76,957,675	73,124,477
1-ci dərəcəli kapitaldan tutulmalar		
Tərixə salınmış vergi aktivləri	(34,013)	(34,013)
Qeyri-maddi aktivlər	(2,417,535)	(2,715,766)
Tutulmalardan sonra cəmi 1-ci dərəcəli kapital	74,506,127	70,374,698
2-ci dərəcəli capital		
Ümumi ehtiyatlar	5,107,546	5,330,206
Cari ilin mənfəəti	4,357,295	3,833,198
Cəmi 2-ci dərəcəli kapital	9,464,841	9,163,404
Tutulmalardan əvvəl məcmu kapital	83,970,968	79,538,102
Tutulmalar	(5,790,380)	(5,790,380)
Tutulmalardan sonra məcmu kapital	78,180,588	73,747,722
Risk dərəcəsi üzrə ölçülmüş cəmi aktivlər:	408,603,707	426,416,463
Banka aidiyyəti olan şəxslərə 01.06.2015-ci il tarixdən sonra yeni verilmiş (və ya restrukturizasiya olunmuş) bütün kredit tələblərinin qalıq məbləği (məqsədli ehtiyatlar çıxılmaqla)	9,253,506	10,794,842
Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	9,403,395	11,450,301
1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı	16.33%	16.50%
Məcmu kapitalın adekvatlıq əmsalı	17.25%	17.29%

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

29. KAPİTALIN İDARƏ OLUNMASI

Bank həmçinin, Bazel 1 kimi tanınmış Kapitalın Ölçülməsi və Kapital Standartları üzrə Beynəlxalq Konvensiyada (1998-cu ilin aprel ayında qəbul edilmiş düzəlişlərlə) və bazar risklərinin daxil edilməsi üzrə Kapital Sazişinə Düzəlişdə (2007-ci ilin noyabr ayında qəbul edilmiş düzəlişlərlə) müəyyən edildiyi kimi, Bazel Sazişinə uyğun olaraq hesablanmış kapital adekvatlığı səviyyələrinə nəzarət edir.

Aşağıdakı cədvəldə 31 dekabr tarixinə Bazel Sazişinin tələblərinə uyğun olaraq hesablanmış kapital mövqeyinin tərkibi təqdim olunur:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
1-ci dərəcəli capital		
Nizamnamə kapitalı	60,000,000	60,000,000
Bölüşdürülməmiş mənfəət	22,861,460	18,536,893
Xəzinə səhmləri	(344,900)	(344,900)
Cəmi Kapital	82,516,460	78,191,993
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər		
Balansda	408,603,707	426,416,463
Balansdan kənar	1,076,961	1,892,429
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər	409,680,668	428,308,892
Cəmi kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti (Cəmi kapital adekvatlığı əmsali və 1-ci dərəcəli kapital əmsali)	20.14%	18.26%

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər hər bir aktiv və kontragentlə bağlı kredit, bazar və digər risklərin xarakterinə uyğun olaraq təsnifləşdirilmiş və onların hesablanmasını əks edən risk dərəcələri sisteminə əsasən qiymətləndirilir. Bu zaman müvafiq girov və ya zəmanətlər nəzərə alınır. Eyni prosedur, potensial itkilərin gözlənilməyən xarakterini əks etmək üçün qəbul edilən bəzi düzəlişlərlə, uçota alınmamış müqavilə öhdəliklərinə də tətbiq olunur. Bank üzərinə götürdüyü öhdəliklərlə əlaqədar olaraq Bazel Sazişinə uyğun olaraq hesablanmış minimal kapital adekvatlığı tələblərinə cavab verir.

Cəmi normativ kapitala BMHS-na uyğun kapitalın üzvləşdirilməsi

Aşağıdakı məlumat Bankın 31 dekabr 2017-ci il tarixində tamamlanan il üzrə maliyyə hesabatlarının istifadəçilərinə əlavə məlumat vermək niyyəti daşıyır və Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) əsasında tələb edilmir.

Aşağıdakı cədvəl 31 dekabr 2017-ci il tarixinə Bankın BMHS-na uyğun hazırlanmış maliyyə hesabatlarında və MBNP-nin qayda və qanunlarına əsasən müəyyən edilmiş cəmi normativ kapitalda (“normativ kapital”) xalis aktivlərin tərkibində olan fərqləri əhatə edir.

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Cəmi normativ bölüşdürülməmiş mənfəət	21,314,970	16,957,676

Cəmi normativ bölüşdürülməmiş mənfəət və BMHS kapitalı arasında fərqlər:

Keçmiş illərin düzəlişləri	1,579,217	1,815,179
Asılı müəssisələrə investisiya qoyuluşu	(147,750)	(307,750)
Digər xərclər	(34,013)	-
Təxirə salınmış vergi gəliri/ (xərxi)	217,524	(162,247)
Mənfəət verigi	6,469	-
Törəmə müəssisənin bölüşdürülməmiş qazancı (qrup hesabatı)	(74,957)	234,035
BMHS-na uyğun xalis bölüşdürülməmiş mənfəət	22,861,460	18,536,893

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Qrupun fəaliyyəti üçün risklərin idarə edilməsi Qrup əməliyyatlarının mühüm elementini təşkil edir. Qrupun əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski;
- Likvidlik riski;
- Bazar riski.

Qrupun rəhbərliyi anlayır ki, səmərəli və effektiv risklərin idarə olunması sisteminə malik olmaq vacib şərtidir. Bu məqsədlə, Qrup rəhbərliyi risklərin idarə olunması qrupu yaratmışdır. Bu qrupun əsas məqsədi Qrupu ehtimal edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır. Risklərin idarə olunması qrupu vasitəsilə Qrupun rəhbərliyi, aşağıdakı risklərin idarə olunmasına nəzarət edir:

Kredit riski

Bir tərəfin maliyyə aləti üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman və maliyyə zərərləri ilə nəticələnə bilən hallarda Qrup kredit riskinə məruz qalır. Kredit riskinə məruz qalma halları Qrupun verilmiş kreditlər və digər əməliyyatlar nəticəsində maliyyə aktivlərini istifadə edən zaman yaranır.

Riskin idarə edilməsi və ona nəzarət müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Kredit Komitəsi və Qrupun İdarə Heyəti tərəfindən yerinə yetirilir. Kredit Komitəsi tərəfindən hər hansı fəaliyyət həyata keçirməzdən əvvəl kredit prosesləri üzrə bütün tövsiyələr (borcalanların tətbiq edilmiş limitləri və ya kredit müqavilələrinə edilən düzəlişlər və s.) nəzərdən keçirilir və Kredit Departamentinin mütəxəssisləri tərəfindən təsdiqlənir. Riskin gündəlik idarə edilməsi Kredit Departamentinin rəhbərliyi və kredit bölmələri tərəfindən həyata keçirilir.

Qrup bir borcalan və ya bir qrup borcalanlar ilə bağlı və sənaye seqmentləri üzrə qəbul edilmiş risk məbləğlərini günlük və periodik əsasda izləyərək üzərinə götürdüyü kredit risklərini səviyyələrə bölərək idarə etməkdədir. İdarə Heyəti hər borcalan tərəfindən və məhsul üzrə (sənaye sahəsi) yaranan kredit riski dərəcəsi üçün limitlərə nəzarət edir. Banklar və brokerlər də daxil olmaqla hər hansı bir borcalan üzrə təsir Kredit Komitəsi tərəfindən qoyulan təsirləri əhatə edən sub-limitlərlə məhdudlaşdırılır. Məhdudiyyətlər üzrə faktiki təsirin gündəlik monitorinqi aparılır.

Müvafiq hallarda və ümumiyyətlə bir çox kredit ayırmalarında Qrup girov və korporativ təminatlar və şəxsi zəmanətlər götürür ki, bunların cüzi hissəsi şəxsi kreditlərdir və onlar üzrə belə şərtlər qəbul edilmir. Belə risklər davamlı şəkildə tənzimlənir və ildə bir dəfə və ya daha tez-tez yoxlanılır.

Kreditin uzadılması öhdəlikləri kreditin istifadə olunmamış hissələrinin kreditlər, zəmanətlər və ya akkreditiv şəkildə ifadə olunmasıdır. Şərti maliyyə alətlərinin kredit riski qarşı tərəfin müqavilənin şərtlərini yerinə yetirə bilməməsindən yaranan zərərlər kimi müəyyən olunur. Kreditin uzadılması öhdəliklərinin kredit riski ilə bağlı Qrup ümumi istifadə olunmamış öhdəliklərin məbləği həcmində itkilərə məruz qala bilər. Bununla belə, itkinin təxmini miqdarı ümumi istifadə olunmamış kredit üzrə öhdəlikdən az olur, çünki kredit məbləğinin artırılması bir çox hallarda müştərinin müəyyən kredit standartlarına cavab verməməsindən asılı olur. Bank şərti öhdəliklərin müddətinin başa çatması tarixlərinə nəzarət edir, çünki uzunmüddətli öhdəliklər ümumilikdə qısamüddətli öhdəliklərə nisbətən daha yüksək kredit riski daşıyır.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Kredit riskinə maksimal məruzqalma həddi

Qrupun kredit riskinə məruzqalma həddi əhəmiyyətli dərəcədə dəyişir və həm fərdi risklərdən, həm də ümumi bazar iqtisadiyyatı risklərindən asılıdır.

Aşağıdakı cədvəldə balans hesabatı, eləcə də balansdan kənar hesabatda əks etdirilən maliyyə aktivləri ilə bağlı kredit riskinə maksimal məruzqalma həddi göstərilir. Maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilən maliyyə aktivləri halında kredit riskinə maksimal məruzqalma həddi həmin aktivlərin hər hansı əvəzləşdirmədən və girov sövdələşməsindən qabaq balans dəyərində bərabərdir. Qrupun şərti öhdəlikləri və kreditin ayrılması ilə bağlı öhdəlik üzrə kredit riskinə maksimal məruzqalma həddi isə, qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyi təqdirdə həmin alətlərin müqavilə üzrə məbləğlərindən ibarət olur ki, bu halda da qarşı iddialar, girov və təminatlar dəyərini itirir.

Kredit riskinə maksimal məruzqalma həddi

	Maksimal risk AZN	Əvəzləşdirmə AZN	Əvəzləşdirmə- dən sonra xalis risk AZN	Təmin edilmiş kreditlər AZN	Xalis risk AZN
31 dekabr 2017-ci il					
ARMB-dəki qalıq vəsaitlər	9,959,323	-	9,959,323	-	9,959,323
Banklardan alınacaq vəsaitlər	616,918,094	-	616,918,094	-	616,918,094
Müştərilərə verilmiş kreditlər və avanslar	289,887,553	(223,933,500)	65,954,053	(58,460,826)	7,493,227
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	-	2,040,380	-	2,040,380
Digər maliyyə aktivləri	2,049,140	-	2,049,140	-	2,049,140
Zəmanətlər və oxşar öhdəliklər	60,989,067	(57,899,974)	3,089,093	(3,089,093)	-
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	7,680,516	-	7,680,516	-	7,680,516
	989,524,073	(281,833,474)	707,690,599	(61,549,919)	646,140,680

31 dekabr 2016-cı il

ARMB-dəki qalıq vəsaitlər	19,891,139	-	19,891,139	-	19,891,139
Banklardan alınacaq vəsaitlər	453,652,297	-	453,652,297	-	453,652,297
Müştərilərə verilmiş kreditlər və avanslar	287,790,909	(209,728,751)	78,062,158	(70,733,202)	7,328,956
Satılabilən investisiya qiymətlikağızları	2,040,380	-	2,040,380	-	2,040,380
Digər maliyyə aktivləri	887,982	-	887,982	-	887,982
Zəmanətlər və oxşar öhdəliklər	10,314,328	(2,786,004)	7,528,324	(7,528,324)	-
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər	11,395,967	-	11,395,967	-	11,395,967
	785,973,002	(212,514,755)	573,458,247	(78,261,526)	495,196,721

Qrupun, reyting sisteminə əsasən, müştərilərə verilən kreditlər və avansların kredit keyfiyyəti aşağıdakı cədvəldə göstərilir:

Müştərilərə verilən kreditlər və avanslar, brutto	Vaxtı keçməmiş və dəyərsizləşmiş			Vaxtı keçmiş, lakin Fərdi olaraq		Cəmi
	Yüksək dərəcə	Standart dərəcə	Sub-standart dərəcə	dəyər- sizləşənmiş	dəyər- sizləşənmiş	
Korporativ müştərilər	223,627,757	63,329,829	-	2,796	6,316,742	293,277,124
Fərdi müştərilər	305,743	5,091,098	525	22,101	3,660,053	9,079,520
Cəmi	223,933,500	68,420,927	525	24,897	9,976,795	302,356,644

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Kredit riskinə maksimal məruzqalma həddi

Müştərilərə verilən kreditlər və avanslar, brutto	Vaxtı keçməmiş və dəyərsizləşmiş			Vaxtı keçmiş, lakin dəyərsizləşmiş	Fərdi olaraq dəyərsizləşmiş	Cəmi
	Yüksək dərəcə	Standart dərəcə	Sub-standart dərəcə		2016-cı il üzrə	
Korporativ müştərilər	209,682,062	68,417,418	-	13,341	6,448,640	284,561,461
Fərdi müştərilər	46,689	11,991,159	29,182	344,679	4,151,188	16,562,897
Cəmi	209,728,751	80,408,577	29,182	358,020	10,599,828	301,124,358

Hesabat tarixinə fərdi müştərilərə verilmiş vaxtı keçən kredit və avansların ümumi dəyəri aşağıdakı kimi göstərilə bilər:

	31 Dekabr 2017-ci il	31 Dekabr 2016-cı il
3 aya kimi	17,727	291,464
3 aydan 6 aya kimi	7,170	-
6 aydan 1 ilə kimi	-	335
1 ildən yuxarı	-	66,221
Cəmi	24,897	358,020

Hesabat tarixinə korporativ müştərilərə verilmiş vaxtı keçən kredit və avansların ümumi dəyəri aşağıdakı kimi göstərilə bilər:

	31 Dekabr 2017-ci il	31 Dekabr 2016-cı il
3 aydan 6 aya kimi	13,259	67,148
6 aydan 1 ilə kimi	152,184	91,612
1 ildən yuxarı	9,811,352	10,441,068
Cəmi	9,976,795	10,599,828

Balansdan kənar risk

Qrup balans uçotu halında olduğu kimi, əsas etibarlı ilə, balansdan kənar müddəalar halında da risklərin idarəedilməsi üzrə eyni siyasətləri tətbiq edir. Kreditlərin ayrılmasına öhdəliklər halında isə, həmçinin kredit və avanslar halında olduğu kimi, müştərilər və qarşı tərəflər ilə bağlı eyni kredit riskinin idarəedilməsi siyasətləri tətbiq olunur. Girov qarşı tərəfin imkanları və əməliyyatın mahiyyətindən asılı olaraq tələb edilə bilər.

Coğrafi konsentrasiya

Risqləri İdarəetmə Komitəsi həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarə edilməsinə və bu risklərin Qrupun fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Qrupa Azərbaycan Respublikasındakı investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimum həddə salmağa şərait yaradır.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Coğrafi konsentrasiya

Qrupun konsolidə edilmiş aktiv və öhdəliklərin coğrafi konsentrasiyası aşağıdakı cədvəldə göstərilir:

31 dekabr 2017-ci il	Azərbaycan	İƏİT ölkələri	Qeyri İƏİT	31 dekabr
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ	Respublikası	İƏİT ölkələri	ölkələri	2017-ci il ta-
	AZN	AZN	AZN	rixinə
				AZN
Pul vəsaitləri və ARMB-də yerləşdirilmiş vəsaitlər	17,471,662	-	-	17,471,662
Banklardan alınacaq vəsaitlər	165,470,534	384,268,882	67,178,678	616,918,094
Müştərilərə verilmiş kreditlər və avanslar	289,887,553	-	-	289,887,553
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	-	-	2,040,380
Digər maliyyə aktivləri	2,049,140	-	-	2,049,140
	476,919,269	384,268,882	67,178,678	928,366,829
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	47,106,048	160,906,361	-	208,012,409
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	430,986,492	-	213,365,741	644,352,233
Digər maliyyə öhdəlikləri	1,372,493	-	-	1,372,493
	479,465,033	160,906,361	213,365,741	853,737,135
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ				
ÜZRƏ XALIS MÖVQE	(2,545,764)	223,362,521	(146,187,063)	74,629,694
31 dekabr 2016	Azərbaycan	İƏİT ölkələri	Qeyri İƏİT	31 dekabr
	Respublikası	İƏİT ölkələri	ölkələri	2016-ci il ta-
				rixinə
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ				
Pul vəsaitləri və ARMB-də yerləşdirilmiş vəsaitlər	27,216,103	-	-	27,216,103
Banklardan alınacaq vəsaitlər	181,200,104	167,010,348	105,441,845	453,652,297
Müştərilərə verilmiş kreditlər və avanslar	287,790,909	-	-	287,790,909
Ödəniş tarixinədək saxlanılan investisiyalar	-	-	-	-
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	-	-	2,040,380
Digər maliyyə aktivləri	887,982	-	-	887,982
	499,135,478	167,010,348	105,441,845	771,587,671
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı öhdəlik	10,000,000	-	-	10,000,000
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	81,564,581	167,188,550	-	248,753,131
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	405,016,868	4,126,981	32,743,776	441,887,625
Digər maliyyə öhdəlikləri	834,385	-	-	834,385
	497,415,834	171,315,531	32,743,776	701,475,141
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ ÜZRƏ				
XALIS MÖVQE	1,719,644	(4,305,183)	72,698,069	70,112,530

Qrup heç bir derivativ əməliyyatlarla ilə məşğul deyil.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Girov

Tələb olunan girovun məbləği və növü qarşı tərəf ilə bağlı kredit riskinin qiymətləndirilməsindən asılı olaraq müəyyənləşdirilir. Girov növlərinin qəbul edilə bilməsi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq olunur.

Qəbul edilən əsas girov növlərinə aşağıdakılar aiddir:

- Kommersiya kreditləri halında, daşınmaz və daşınan əmlak vasitələri, avadanlıq, zamanətlərə qarşı girov hüququ
- Ticarət kreditlərin verilməsi halında, yaşayış sahəsinin ipotekası qoyulmuş girov.

31 dekabr 2017-ci il tarixinə Qrupun fərdi halda dəyərsizləşdiyi müəyyən edilmiş kreditlər ilə əlaqədar saxladığı girovun ədalətli dəyəri 2,121,000 AZN təşkil etmişdir (2016: 3,681,636AZN). Girov avadanlıq, daşınar və daşınmaz əmlaklardan ibarətdir.

İl ərzində Qrup hesabat tarixinə balans dəyəri 424,575 AZN təşkil edən hazırda satmaq prosesində olduğu əmlaka sahiblik hüququnu əldə etmişdir (2016: 176,588 AZN).

Rəhbərlik girovun bazar dəyərini müşahidə altında saxlayır, baza sazişinə əsasən əlavə girov tələb edir, habelə dəyərsizləşmə zərəri üçün ehtiyatın müvafiq məbləğdə olduğunu təhlil etdiyi müddətdə aldığı girovun bazar qiymətlərinin monitorinqini aparır.

Maliyyə aktivinin sinfinə görə kredit keyfiyyəti

Qrup beynəlxalq agentliklər tərəfindən reyting dərəcəsi müəyyən edilməmiş qarşı tərəflərlə bir çox sövdələşmələr bağlayır. Qrup qarşı tərəflərin beynəlxalq reyting agentliklərinin təqdim etdiyi reyting göstəriciləri ilə müqayisə oluna biləcək səviyyədə reyting dərəcələrini müəyyən etməyə imkan yaradan daxili modellərini işləyib hazırlamışdır. Korporativ borcalanları qiymətləndirmək məqsədilə Qrupda borcalanlar müvafiq borcalan və zamanət kateqoriyalarına aid edilməklə ödəniş qabiliyyətləri dərəcələndirilməkdədir.

Bu metod borcalanın öhdəliklərini icra etmə dərəcəsini, eləcə də kredit üzrə girovun kifayətliliyini hesablamaq və təyin etmək/təsdiqləmək imkanını verir. Sistem borcalanın əsas fəaliyyət göstəricilərindən asılı olaraq verilmiş standartın obyektivliyinin yetərli olmadığı təqdirdə mütəxəssis tərəfindən cüzi düzəliş ediləcəyi ehtimal olunmaqla keyfiyyət qiymətləndirilməsi modelinə əsaslanır. Metod aşağıdakı meyarlar əsasında borcalanın müvafiq kateqoriya üzrə dərəcəsinin müəyyənləşdirilməsini nəzərdə tutur: borcalanın bazar göstəriciləri, qudvil, kredit tarixi, məlumatın şəffaflığı və mötəbərliyi, biznes fəaliyyəti və müəssisələrin fəaliyyət mühiti haqqında məlumat, Qrup və borcalan arasında münasibətlər, borcalanın maliyyə vəziyyəti, biznes fəaliyyəti və təqdim edilmiş girov. Maliyyə vəziyyəti və biznes fəaliyyəti ən vacib meyarlardır. Buna görə də keyfiyyət qiymətləndirilməsi modeli borcalanın və kreditin ümumi qiymətləndirilməsi üçün şərait yaradır.

Borcalanın keyfiyyət üzrə qiymətləndirilməsi modeli Qrupda kiçik və orta ölçülü müəssisələrə kreditlər ilə bağlı qiymətləndirmənin aparılması və belə kreditlərin ayrılmasına dair qərar verilməsi məqsədilə işlənib hazırlanmışdır. Keyfiyyət qiymətləndirilməsi modeli adi kredit məhsulları ilə əlaqədar olaraq hazırlanmış və borcalanların əsas fəaliyyət göstəricilərindən ibarətdir: maliyyə vəziyyəti, borcalanla münasibətlər, idarəetmə keyfiyyəti, məqsədyönlü istifadə, yerləşmə, kredit tarixi, girov və sair.

Borcalanın parametrlərinə əsaslanan keyfiyyətin qiymətləndirilməsi kredit ilə bağlı qərar qəbul etmə prosesinin əsas amillərindən biridir.

Fərdi borcalanların qiymətləndirilməsi metodologiyası aşağıdakı meyarlara əsaslanır: təhsil, məşğulluq, maliyyə durumu, kredit tarixi, borcalanın sahib olduğu əmlak. Kreditin maksimal həddi əldə edilmiş məlumata əsasən hesablanır. Kreditin maksimal həddi borcalana borclanma əmsalı əsasında hesablanır.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Maliyyə aktivinin sinfinə görə kredit keyfiyyəti

Qrup daxili metodologiyalarını korporativ kreditlərə və fiziki şəxslərə verilən kredit qruplarına qarşı tətbiq edir. Keyfiyyətin qiymətləndirilməsi metodologiyaları müəyyən məhsullar üçün xüsusi olaraq hazırlanıb və kredit müddətinin müxtəlif mərhələlərində tətbiq olunur. Nəticə etibarlı ilə isə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabat üzrə müştərilərə verilmiş kreditlərin ödənilməmiş qalıqlarına uyğun gələn çarpaz məhsul keyfiyyətinin qiymətləndirilməsi ilə müqayisə aparılması mümkün olmur. Bu kimi bir çox müfəssəl məlumatlar təqdim olunmur.

Müştərilərə verilmiş kreditlərdən başqa digər maliyyə aktivləri onlara Fitch, Standard & Poor's və Moody's kimi beynəlxalq səviyyədə tanınmış agentliklər tərəfindən verilən kredit reytinginə görə dərəcələrə bölünür. AAA mümkün ən yüksək reyting dərəcəsi hesab edilir. İnvestisiya dərəcəli maliyyə aktivlərinin reytingi AAA-dan BBB-ya kimi dəyişir. Reytingi BBB-dan aşağı olan maliyyə aktivləri qeyri-investisiya dərəcəli aktiv kimi təsnifləşdirilir.

Sinifləşdirilmiş kreditlər və avanslar və dəyərsizləşmədən zərər üzrə ehtiyatlar:

31 dekabr 2017-ci il						
	Kreditlər və avanslar	Hesablanmış faiz	Ümumi kredit	Kreditlərin dəyərsizləşməsi üzrə qalıq	Hesablanmış faizlər üzrə dəyərsizləşmə	Cəmi dəyərsizləşmə
Ümumi ehtiyat:						
-Qənaətbəxş	291,739,823	626,047	292,365,870	2,693,530	2,626	2,696,156
Xüsusi ehtiyat:			-			
- Qeyri kafi	9,024	581	9,605	2,256	332	2,588
- Riskli	4,191	183	4,374	2,095	183	2,278
- Pis	7,104,469	2,872,326	9,976,795	6,895,743	2,872,326	9,768,069
	7,117,684	2,873,090	9,990,774	6,900,094	2,872,841	9,772,935
	298,857,507	3,499,137	302,356,644	9,593,624	2,875,467	12,469,091
31 dekabr 2016-cı il						
	Kreditlər və avanslar	Hesablanmış faiz	Ümumi kredit	Kreditlərin dəyərsizləşməsi üzrə qalıq	Hesablanmış faizlər üzrə dəyərsizləşmə	Cəmi dəyərsizləşmə
Ümumi ehtiyat						
-Qənaətbəxş	289,681,052	673,916	290,354,968	3,030,605	4,079	3,034,684
Xüsusi ehtiyat:						
- Qeyri kafi	101,342	3,660	105,002	25,336	915	26,251
- Riskli	7,906	761	8,667	3,953	761	4,715
- Pis	7,628,604	3,027,117	10,655,721	7,240,683	3,027,117	10,267,799
	7,737,852	3,031,538	10,769,390	7,269,972	3,028,793	10,298,765
	297,418,904	3,705,454	301,124,358	10,300,577	3,032,872	13,333,449

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Maliyyə aktivinin sinfinə görə kredit keyfiyyəti

Aşağıdakı cədvəldə fərdi və korporativ müştərilərə verilmiş dəyərsizləşməmiş kreditlərin təhlili və onların beynəlxalq reyting təsnifləndirmələrinə əsasən üç kateqoriyalara təsnifləndirilməsi əks olunmuşdur:

- “Aktivliyi yüksək olan kreditlər” adlı kateqoriyaya Bankla və digər kredit təşkilatları ilə istisnasız kredit tarixçəsi olan müştərilərə verilmiş, ödənişində heç bir gecikmələr olmayan az riskli kreditlər daxildir. Bu da öz növbəsində gəlirli və maliyyə dayanıqlılığında heç bir tənəzzül olmayan biznesi əks etdirir.
- “Aktivliyi orta olan kreditlər” adlı kateqoriyaya Bankla və digər kredit təşkilatları ilə əhəmiyyətsiz istisnalarla davamlı kredit tarixçəsi olan müştərilərə verilmiş, ödənişində heç bir gecikmələr olmayan orta riskli kreditlər daxildir. Bu da öz növbəsində keçən illərdə heç bir tənəzzül olmayan biznesi və hal-hazırda orta səviyyədə olan maliyyə fəaliyyətini əks etdirir.
- “Digər” adlı kateqoriyaya kreditlərə yuxarıda göstərilən iki kateqoriyaya daxil olmayan borcalanlara verilən vaxtı keçmiş kreditlər daxildir.

Aşağıdakı cədvəldə fərdi müştərilərə verilmiş dəyərsizləşməmiş kreditlərin təhlili və onların beynəlxalq reyting təsnifləndirmələrinə əsasən kateqoriyalara təsnifləndirilməsi əks olunmuşdur:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Aktivliyi yüksək olan kreditlər	5,340,876	12,107,135
Aktivliyi orta olan kreditlər	9,268	78,753
Digər dəyərsizləşməmiş	2,095	-
Cəmi fərdi müştərilərə verilmiş dəyərsizləşməmiş kreditlər və avanslar	5,352,239	12,185,888

Aşağıdakı cədvəldə korporativ müştərilərə verilmiş dəyərsizləşməmiş kreditlərin təhlili və onların beynəlxalq reyting təsnifləndirmələrinə əsasən kateqoriyalara təsnifləndirilməsi əks olunmuşdur:

	31 dekabr 2017-ci il AZN	31 dekabr 2016-cı il AZN
Aktivliyi yüksək olan kreditlər	284,324,678	275,267,666
Aktivliyi orta olan kreditlər	1,910	-
Cəmi korporativ müştərilərə verilmiş dəyərsizləşməmiş kreditlər və avanslar	284,326,588	275,267,666

Likvidlik riski

Likvidlik riski ödənilməli olduğu dövrdə depozitlərin çıxarılması tələbi və maliyyə alətləri ilə bağlı digər maliyyə öhdəliklərinin qarşılınması üçün kifayət qədər vəsaitlərin mövcud olması ilə bağlı riskdir.

“Aktiv və Passivləri İdarəetmə Komitəsi” (“APIK”) belə növ riskləri ödəniş müddətinin təhlili yolu ilə nəzarətdə saxlamaqla Bankın növbəti maliyyə ili üçün strategiyasını müəyyənləşdirir. Cari likvidlik onun saxlanılması və pul vəsaitləri axınının optimallaşdırılması üçün valyuta bazarında ticarət əməliyyatlarında iştirak edən Xəzinədarlıq departamenti tərəfindən idarə olunur.

Likvidlik riskini idarə etmək üçün Qrup aktivlər/öhdəliklərin idarə olunması prosesinin bir hissəsi olaraq müştərilər və bank əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitləri axınlarının gündəlik monitorinqini həyata keçirir. İdarə heyəti depozitlərin çıxarılması tələbinin qarşılınması üçün ödənilmə müddəti çatmış vəsaitlər üzrə minimal məbləğ həddlərini və belə tələblərin gözlənilməz məbləğlərdə irəli sürüldüyü təqdirdə təmin edilməsi üçün istifadəyə hazır olmalı banklar arasındakı və digər borc vəsaitlərinin minimal məbləğinə qarşı məhdudiyyətlər müəyyənləşdirir.

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlik riski

Likvidlik riskinin təhlili aşağıdakı cədvəldə göstərilir. Aşağıdakı təqdimat Qrupun əsas idarəedici şəxsinə Qrupdaxilində təqdim olunmuş məlumatlara əsaslanır .

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2017-ci il Cəmi AZN
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ							
Sabit faiz dərəcəli alətlər							
Banklardan alınacaq vəsaitlər	54,219,211	249,865,552	233,132,577	67,083,175	-	-	604,300,515
Müştərilər verilmiş kreditlər və avanslar	95,668,611	19,858,239	125,474,309	5,405,851	43,332,892	147,651	289,887,553
Cəmi sabit faiz gəliri gətirən aktivlər	149,887,822	269,723,791	358,606,886	72,489,026	43,332,892	147,651	894,188,068
Faiz hesablanmayan maliyyə aktivləri							
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	17,471,662	-	-	-	-	-	17,471,662
Banklardan alınacaq vəsaitlər	12,617,579	-	-	-	-	-	12,617,579
Satıla bilən investisiyalar	2,040,380	-	-	-	-	-	2,040,380
Digər maliyyə aktivləri	2,049,140	-	-	-	-	-	2,049,140
Cəmi faiz hesablanmayan aktivlər	34,178,761	-	-	-	-	-	34,178,761
Cəmi qeyri-törəmə maliyyə aktivləri	184,066,583	269,723,791	358,606,886	72,489,026	43,332,892	147,651	928,366,829

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlik riski

	1 ay qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2017-ci il Cəmi
	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Sabit faiz dərəcəli alətlər							
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	6,763,702	571,428	155,571,230	1,785,714	43,320,310	-	208,012,384
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	55,886,471	153,425,554	237,577,608	34,157,530	-	-	481,047,163
Cəmi sabit faiz gəliri gətirən öhdəliklər	62,650,173	153,996,982	393,148,838	35,943,244	43,320,310	-	689,059,547
Faiz hesablanmayan maliyyə öhdəlikləri							
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	25	-	-	-	-	-	25
Müştərilər tərəfindən yerləşdirilən investisiyalar	163,305,070	-	-	-	-	-	163,305,070
Digər maliyyə öhdəlikləri	1,372,493	-	-	-	-	-	1,372,493
Cəmi faiz hesablanmayan öhdəliklər	164,677,588	-	-	-	-	-	164,677,588
Cəmi qeyri-törəmə maliyyə öhdəlikləri	227,327,761	153,996,982	393,148,838	35,943,244	43,320,310	-	853,737,135
Faiz dərəcəsi boşluğu	87,237,649	115,726,809	(34,541,952)	36,545,782	12,582		
Yığılmış faiz dərəcəsi boşluğu	87,237,649	202,964,458	168,422,506	204,968,288	204,980,870		
Likvidlik boşluğu	(43,261,178)	115,726,809	(34,541,952)	36,545,782	12,582		
Yığılmış likvidlik boşluğu	(43,261,178)	72,465,631	37,923,679	74,469,461	74,482,043		

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlik riski

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2016-cı il Cəmi
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ							
Sabit faiz dərəcəli alətlər							
Banklardan alınacaq vəsaitlər	21,037,392	-	264,222,305	154,263,384	-	-	439,523,081
Müştərilər verilmiş kreditlər və avanslar	80,131,552	50,062,007	97,500,906	16,567,292	43,308,551	220,601	287,790,909
Cəmi sabit faiz gəliri gətirən aktivlər	101,168,944	50,062,007	361,723,211	170,830,676	43,308,551	220,601	727,313,990
Faiz hesablanmayan maliyyə aktivləri							
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	27,216,103	-	-	-	-	-	27,216,103
Banklardan alınacaq vəsaitlər	14,129,216	-	-	-	-	-	14,129,216
Satıla bilən investisiyalar	-	-	-	-	-	2,040,380	2,040,380
Digər maliyyə aktivləri	887,982	-	-	-	-	-	887,982
Cəmi faiz hesablanmayan aktivlər	42,233,301	-	-	-	-	2,040,380	44,273,681
Cəmi qeyri-törəmə maliyyə aktivləri	143,402,245	50,062,007	361,723,211	170,830,676	43,308,551	2,260,981	771,587,671

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMƏDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlik riski

	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2016-cı il Cəmi
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Sabit faiz dərəcəli alətlər							
AR MB-a qarşı öhdəliklər	-	-	10,000,000	-	-	-	10,000,000
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	6,970,567	25,203,968	160,217,982	12,957,143	43,403,447	-	248,753,108
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	176,838	19,951,935	189,050,004	158,305,370	-	-	367,484,146
Cəmi sabit faiz gəliri gətirən öhdəliklər	7,147,405	45,155,903	359,267,986	171,262,513	43,403,447	-	626,237,254
Faiz hesablanmayan maliyyə öhdəlikləri							
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	23	-	-	-	-	-	23
Müştərilər tərəfindən yerləşdirilən investisiyalar	74,403,479	-	-	-	-	-	74,403,479
Digər maliyyə öhdəlikləri	834,385	-	-	-	-	-	834,385
Cəmi faiz hesablanmayan öhdəliklər	76,124,538	-	-	-	-	-	76,124,538
Cəmi qeyri-törəmə maliyyə öhdəlikləri	82,385,292	45,155,903	359,267,986	171,262,513	43,403,447	-	701,475,141
Faiz dərəcəsi boşluğu	94,021,539	4,906,104	2,611,009	(431,837)	(94,896)		
Yığılmış faiz dərəcəsi boşluğu	94,021,539	98,927,643	101,538,652	101,106,815	101,011,919		
Likvidlik boşluğu	61,016,953	4,906,104	2,611,009	(431,837)	(94,896)		
Yığılmış likvidlik boşluğu	61,016,953	65,923,057	68,534,066	68,102,229	68,007,333		

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlilik riski

Yuxarıdakı cədvəldə ödəmə müddətinədək olan şərtlər müqavilə şərtlərinə uyğundur. Lakin, fiziki şəxslər qüvvədə olan qanunvericiliyə əsasən müddətdən öncə depozit müqaviləsini ləğv etmək hüquqlarına malikdirlər.

Aşağıdakı cədvəllərdə Qrupun geri ödəniş müddətləri razılaşdırılmış qeyri-derivativ maliyyə öhdəliklərinin müqavilə üzrə qalan ödəniş müddətlərinin təfərrüatları göstərilir. Cədvəllər Qrupdan ödəniş etməsinin tələb oluna biləcəyi ən erkən tarix əsasında maliyyə öhdəliklərinin diskontlaşdırılmamış pul hərəkəti üzrə tərtib edilmişdir. Cədvəllərdə həm faiz, həm də əsas pul hərəkəti məbləğləri göstərilir. Faiz hərəkəti dəyişən faiz dərəcələr üzrə baş verdiyi halda, diskontlaşdırılmamış məbləğlər hesabat dövrünün sonunda faiz dərəcəsi əyrisi əsasında müəyyən olunur. Müqavilə üzrə ödəniş müddəti Qrupdan ödəniş etməsinin tələb oluna biləcəyi ən erkən tarixə əsasən müəyyən olunur.

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2017-ci il Cəmi AZN
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ								
Sabit faiz dərəcəli alətlər								
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	1.77%	6,707,737	574,285	156,360,770	1,898,958	52,280,354	-	217,822,104
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	1.81%	55,338,852	150,468,005	239,443,095	35,171,170	-	-	480,421,122
Cəmi sabit faiz gəliri gətirən öhdəliklər		62,046,589	151,042,290	395,803,865	37,070,128	52,280,354	-	698,243,226
Faiz hesablanmayan maliyyə öhdəlikləri								
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər		25	-	-	-	-	-	25
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər		163,305,070	-	-	-	-	-	163,305,070
Digər maliyyə öhdəlikləri		1,372,493	-	-	-	-	-	1,372,493
Maliyyə zəmanətləri üzrə öhdəliklər		-	-	-	-	-	60,989,067	60,989,067
Kreditlər və istifadə olunmamış kredit xəttləri üzrə öhdəliklər		-	-	-	-	-	7,680,516	7,680,516
Cəmi faiz hesablanmayan öhdəliklər və təəhhüdlər		164,677,588	-	-	-	-	68,669,583	233,347,171
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər		226,724,177	151,042,290	395,803,865	37,070,128	52,280,354	68,669,583	931,590,397

“AZƏRBAYCAN SƏNAYE BANKI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Likvidlilik riski

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ildən 5 ilədək 1 ilədək	5 ildən artıq	Qeyri- müəyyən	31 dekabr 2016-cı il Cəmi
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ							
Sabit faiz dərəcəli alətlər							
ARMB-ya qarşı öhdəliklər	3.00%	-	-	10,250,000	-	-	10,250,000
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	3.35%	6,911,293	26,456,746	160,689,299	12,957,143	43,403,447	250,417,928
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	1.92%	176,751	19,970,110	191,988,740	158,601,599	-	370,737,200
Cəmi sabit faiz gəliri gətirən öhdəliklər		7,088,044	46,426,856	362,928,039	171,558,742	43,403,447	631,405,128
Faiz hesablanmayan maliyyə öhdəlikləri							
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər		23	-	-	-	-	23
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər		74,403,479	-	-	-	-	74,403,479
Digər maliyyə öhdəlikləri		834,385	-	-	-	-	834,385
Maliyyə zamanətləri üzrə öhdəliklər		-	-	-	-	14,278,621	14,278,621
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə öhdəliklər		-	-	-	-	5,212,750	5,212,750
Cəmi faiz hesablanmayan öhdəliklər və təəhhüdlər		75,237,887	-	-	-	19,491,371	94,729,258
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər		82,325,931	46,426,856	362,928,039	171,558,742	43,403,447	726,134,386

Yuxarıdakı maliyyə zamanəti müqavilələri üzrə daxil edilmiş məbləğlər zamanət üzrə qarşı tərəfin tələbi ilə tam zamanəti verilmiş məbləğ üzrə razılaşmaya əsasən Qrupun ödəməli olacağı maksimum məbləğdir. Hesabat dövrünün sonuna gözləntilərə əsasən Qrup hesab edir ki, qeyd olunan razılaşma üzrə heç bir məbləğin ödənilməli olacağı ehtimal edilmir. Lakin, bu təxminlər qarşı tərəfin, mümkün hal olaraq, əldə saxladığı zamanəti verilmiş maliyyə debitor borclarının kredit itkiləri ilə üzləşməsinin iddia edəcəyi ehtimalından asılı olaraq dəyişə bilər.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Bazar riski

Bazar qiymətlərinin faiz dərəcələrinin dəyişmələrinin səviyyəsindən Qrupun mənfəətinə və ya kapitalına və ya biznes hədəflərinə çatmasına mənfi təsir göstərmək riskidir. Bazar riskinə faiz dərəcəsində, xarici valyuta məzənnələrində və qiymətləndirmədəki dəyişmələrdən yaranan və Qrupun məruz qaldığı bənzəri risklər aiddir. Risklərin Qrup tərəfindən qiymətləndirilməsində və Qrupun məruz qaldığı bazar risklərində əhəmiyyətli dəyişikliklər olmamışdır.

Sabit və dəyişən dərəcələrlə vəsaitləri cəlb etdiyi üçün Qrup faiz dərəcəsi riskinə məruzdur. Risk sabit və dəyişən borc dərəcələrinin müvafiq balanslaşdırılması ilə idarə olunur.

APİK, Qrupu müsbət faiz marjası ilə təmin edən faiz dərəcəsi mövqeyinə uyğunlaşdıraraq faiz riskini və bazar riskini idarə edir. Xəzinədarlıq departamenti eləcə də Qrupun cari maliyyə təqdimatının monitorinqini keçirir, Qrupun faiz dərəcəsinin dəyişdirilməsinə dair həssaslığını və onun Qrup mənfəətinə təsirini təxmin edir.

Qrupun kredit sazişlərinin və digər maliyyə aktivlərinin və öhdəliklərinin əksəriyyəti sabit faiz dərəcəsi daşıyır və borcverənin seçmə hüququ əsasında faiz dərəcəsinin dəyişməsinə nəzərdə tutan müqavilə bəndləri mövcuddur. Qrup faiz dərəcəsi marjasının monitorinqini keçirir və bu səbəbdən zəruri faiz dərəcəsi riskinə və ya əhəmiyyətli pul vəsaitləri axımına məruz qalmadığını hesab edir.

Faiz dərəcəsi riski

Qrup faiz dərəcəsinin ədalətli dəyəri riskini bazar şəraitində mənfi dəyişmələr nəticəsində yarana bilən potensial zərərlərin mütəmadi təxminlərini edir. İdarə Heyəti, Qrupun cari maliyyə fəaliyyətinin monitorinqini keçirir, Qrupun faiz dərəcəsinin dəyişdirilməsinə dair həssaslığını və bunun Qrup mənfəətinə təsirini təxmin edir.

Aşağıdakı cədvəl “risk göstəricisinin ehtimal edilən mümkün dəyişməsi” üsulu ilə hesablanmış və faizlərin dəyişməsinə Qrupun həssaslığını əks etdirir. Bu dəyişikliklərin həddi rəhbərlik tərəfindən təyin edilir və onlara təqdim edilən risk hesabatlarında öz əksini tapır.

Vergidən əvvəlki mənfəətə təsiri:

	31 dekabr 2017-ci il tarixinə		31 dekabr 2016-cı il tarixinə	
	Faiz dərəcəsi +1	Faiz dərəcəsi -1	Faiz dərəcəsi +1	Faiz dərəcəsi -1
Maliyyə aktivləri:	9,283,668	(9,283,668)	7,717,435	(7,717,435)
Maliyyə öhdəlikləri:	(8,537,381)	8,537,381	(6,262,373)	6,262,373
Mənfəət vergisindən əvvəl xalis təsir	746,287	(746,287)	1,455,062	(1,455,062)

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Xarici valyuta riski

Məzənnə fərqlərindən asılı olaraq maliyyə alətinin dəyərindəki dəyişmələr xarici valyuta riski adlanır. Qrupun maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti mövcud valyuta məzənnələrinin dəyişməsi zamanı belə risklərin təsirinə məruz qalır.

“APİK” manatın devalvasiya səviyyəsinin qiymətləndirilməsi və Qrupa milli valyutaya münasibətdə xarici valyuta kurslarının əhəmiyyətli dərəcədə oynamasından yaranan itkilərin minimallaşdırılması imkanı verən digər makroiqtisadi göstəricilərin əsasında açıq valyuta mövqeyinin idarə olunması yolu ilə valyuta riskini nəzarətdə saxlayır. Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğunluğunu təmin etmək məqsədilə Xəzinədarlıq departamenti Qrupun açıq valyuta mövqeyinin gündəlik olaraq monitorinqini həyata keçirir.

Maliyyə aktivləri və öhdəliklərinin saxlanıldığı başlıca valyutalar üzrə Qrupun açıq mövqeyi aşağıdakı cədvəldə təqdim edilmişdir:

	Azərbaycan manatı	ABŞ dolları 1 ABŞ dol- ları = 1.7001 manat	Avro 1 Avro = 2.0307 manat	GBP 1GBP= 2.2881 manat	Digər valyuta	31 dekabr 2017-ci i tarixin cəm
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ						
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	10,673,926	1,650,769	270,365	4,876,351	251	17,471,662
Banklardan alınacaq vəsaitlər	-	352,055,535	61,043,434	203,815,949	3,176	616,918,094
Müştərilərə verilmiş kreditlər və avanslar	134,195,285	155,514,983	177,285	-	-	289,887,553
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	-	-	-	-	2,040,380
Digər maliyyə aktivləri	2,049,140	-	-	-	-	2,049,140
CƏMİ QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ	148,958,731	509,221,287	61,491,084	208,692,300	3,427	928,366,829
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ						
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	47,106,023	160,906,367	19	-	-	208,012,409
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	19,040,520	352,649,281	62,080,053	210,582,362	17	644,352,233
Digər maliyyə öhdəlikləri	1,372,493	-	-	-	-	1,372,493
CƏMİ QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ	67,519,036	513,555,648	62,080,072	210,582,362	17	853,737,135
AÇIQ VALYUTA MÖVQEYİ	81,439,695	(4,334,361)	(588,988)	(1,890,062)	3,410	

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

	Azərbaycan manatı	ABŞ dolları 1 ABŞ dol- ları = 1.7701 manat	Avro 1 Avro = 1.8644 manat	GBI 1GBP= 2.1745 manat	Digər valyuta	31 dekabr 2016-cı il tarixinə cəmi
QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ						
Pul vəsaitləri və ARMB-da yerləşdirilmiş vəsaitlər	13,781,028	12,997,532	437,543	-	-	27,216,103
Banklardan alınacaq vəsaitlər	-	442,115,149	749,240	10,782,546	5,362	453,652,297
Müştərilərə verilmiş kreditlər və avanslar	148,635,470	138,975,137	180,302		-	287,790,909
Satılabilən investisiya qiymətli kağızları	2,040,380	-	-	-	-	2,040,380
Digər maliyyə aktivləri	1,225,265	6,057	98,001		-	1,329,323
CƏMİ QEYRİ-TÖRƏMƏ MALİYYƏ AKTİVLƏRİ	165,682,143	594,093,875	1,465,086	10,782,546	5,362	772,029,012
QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ						
ARMB-a qarşı öhdəliklər	10,000,000	-	-	-	-	10,000,000
Banklar və dövlət qurumları tərəfindən yerləşdirilmiş depozitlər	81,564,559	167,188,555	17	-	-	248,753,131
Müştərilər tərəfindən yerləşdirilmiş depozitlər	6,673,178	423,027,851	1,308,096	10,878,500	-	441,887,625
Digər maliyyə öhdəlikləri	535,513	221,665	77,207	-	-	834,385
CƏMİ QEYRİ-TÖRƏMƏ MALİYYƏ ÖHDƏLİKLƏRİ	98,773,250	590,438,071	1,385,320	10,878,500	-	701,475,141
AÇIQ VALYUTA MÖVQEYİ	66,908,893	3,655,804	79,766	(95,954)	5,362	

Xarici valyuta riski

Valyuta riskinə qarşı həssaslıq

Növbəti cədvəldə manatın müvafiq xarici valyutalarına qarşı mübadilə məzənnəsinin 31 dekabr 2017-ci ildə 6%-8% və 31 dekabr 2016-cı ildə 6%-9% dərəcəsində artması və ya azalması halına qarşı Qrupun həssaslığını göstərən təfərrüatlar açıqlanır. Xarici valyuta riski Qrup daxilində əsas rəhbərlik heyətinə məruzə olunarkən 6%-8%-lik həssaslıq dərəcəsinə istinad edilir və bu dərəcə rəhbərliyin xarici valyuta məzənnələrində kifayət qədər mümkün dəyişikliklərin baş verməsinin qiymətləndirilməsini göstərir (Qeyd 30). Həssaslığın təhlilli yalnız xarici valyutada ifadə edilmiş qalıq monetar vəsaitlərini ehtiva edir və xarici valyuta məzənnələrində 15%-lik dəyişiklik nəzərə alınmaqla onların dövrün sonundakı valyuta mövqeyinin bir valyutadan digərinə çevrilməsinə düzəliş edir. Aşağıdakı müsbət rəqəmlər manatın müvafiq valyutaya qarşı 6%-8% dərəcədə güclənməsi müqabilində mənfəət və digər kapital vəsaitlərində baş vermiş artımı göstərir. Manatın müvafiq valyutaya qarşı 6%-8% zəifləyəcəyi təqdirdə mənfəət və digər kapital vəsaitləri müqayisəli təsirə məruz qala, aşağıdakı balans göstəriciləri isə mənfə rəqəmlərlə ifadə oluna bilərdi.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Xarici valyuta riski

Valyuta riskinə qarşı həssaslıq

	İl üzrə mənfəət		Kapital	
	31 dekabr	31 dekabr	31 dekabr	31 dekabr
	2017-ci il	2016-cı il	2017-ci il	2016-cı il
	AZN	AZN	AZN	AZN
ABŞ Dolları	(181,023)	456,349	(144,819)	365,079
AVRO	(42,490)	4,838	(33,992)	3,870
GPB	(143,113)	(8,454)	(114,490)	(6,763)
Digər valyutalar	274	472	220	378

Bu əsasən hesabat dövrünün sonunda Qrupun ABŞ dolları və AVRO ilə ifadə olunmuş debitor və kreditor borcları ilə bağlı qalmaqda olan riskə məruzqalma halına şamil edilir.

Rəhbərlik hesab edir ki, həssaslığın təhlili qaçılmaz xarici valyuta mübadiləsi riskinin səciyyələrini açıqlamır, çünki, ilin sonuna olan itkilər riski il ərzindəki itkilər riskini əks etdirmir.

Həssaslıq təhlilinin məhdudiyyətləri

Yuxarıda göstərilən cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsinə və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur. O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil, və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolyasiya və ya ekstrapolyasiya etmək olmaz.

Həmçinin, həssaslıq təhlilində Qrupun aktiv və öhdəliklərini mütəmadi olaraq idarə etməsi nəzərə alınmır. Əlavə olaraq, Qrupun maliyyə vəziyyəti istənilən zaman faktiki bazar dəyişmələrinin nəticəsində dəyişə bilər. Məsələn, Qrupun maliyyə risklərinin idarə olunması strategiyası, bazardakı dəyişikliklərdən yaranan risklərə qarşı Qrupu qorumağı qarşısına məqsəd qoyur. İnvestisiya bazarlarında müşayiət edilən düşmələr zamanı qiymətlər müəyyən həddin altına düşdükdə, rəhbərlik investisiyaların satılmasına, investisiya portfelinin strukturunun dəyişdirilməsinə qərar verə bilər və ya digər qoruyucu qərarlar qəbul edə bilər. Nəticədə, aktivlər bazar dəyəri ilə göstərilədiyinə görə, təxminlərdə baş verən dəyişikliklər öhdəliklərə faktiki təsir göstərməyə bilər. Bu kimi hallarda, aktiv və öhdəliklərin ölçülməsində istifadə edilən müxtəlif üsullar səhmdar kapitalında böyük dəyişikliklər yarada bilər.

Yuxarıda göstərilən həssaslıq təhlilinin digər məhdudiyyətlərindən biri Qrupun təxminlərinə görə ehtimal edilən riskləri təqdim etmək məqsədilə yalnız qısa müddətdə bazar dəyişmələri ilə əlaqədar proqnozlaşdırılması çətin olan fərziyyələrdən istifadə etməsidir; bu zaman təxmin edilir ki, bütün faiz dərəcələri eyni qaydada və istiqamətdə dəyişir.

Qiymət riski – Qrupun məhsulları

Qrup ümumi və xüsusi bazar dəyişkənliyinə məruz qalan məhsullarının qiymət riski ilə üzləşir. Qrup qiymət riskini bazar mühitindəki mənfəi dəyişikliklərdən irəli gələ biləcək potensial itkiləri dövrü olaraq hesablamaqla və müvafiq zərər-həddi məhdudiyyətlərini, habelə marja və girov tələblərini müəyyənləşdirib saxlamaqla idarə edir. İstifadə edilməmiş kredit öhdəlikləri halında isə, Qrup məbləği belə öhdəliklərin ümumi məbləğinə bərabər olan potensial zərərlə üzləşir. Lakin, zərərin ehtimal edilən məbləği bundan daha az səviyyədə olur.

30. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Əməliyyat riski

Əməliyyat riski sistemin işləməməsi, insan səhvi, saxtakarlıq və ya xarici hadisələrin təsiri nəticəsində yaranan zərər riskidir. Nəzarət vasitələri işləmədikdə, əməliyyat riskləri nüfuza xələl yetirə, habelə hüquqi müdaxilə və qanuni tənzimləmə yaxud da maliyyə itkiləri ilə nəticələnə bilər. Qrup bütün əməliyyat risklərinin aradan qaldırılmasını güman etməsə də belə, belə riskləri nəzarət çərçivəsi vasitəsilə, eləcə də potensial itkilərin monitorinqi və onlara cavab tədbirlərini həyata keçirməklə idarə etməyə səy göstərir. Nəzarət tədbirlərinə vəzifələrin effektiv şəkildə bölgüsü, daxil olma, səlahiyyətlərin verilməsi və üzləşdirmə prosedurları, habelə işçilərin təhsili və qiymətləndirilməsi prosesləri daxildir.

31. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hazırkı maliyyə hesabatlarının hesabat tarixi və hesabatın buraxılmasına icazə verilmiş tarix arasında heç bir dəyişiklik və ya dəyişiklik tələb etməyən əhəmiyyətli hadisə baş verməmişdir.